

# MUSIQI

METODIK VESAIT

3





## Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,  
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınla məsud yaşı!  
Minlərlə can qurban oldu!  
Sinən hərbə meydan oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!


Namusunu hifz etməyə,  
Bayraqını yüksəltməyə  
Cümlə gənclər müştaqdır!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!

OQTAY RƏCƏBOV, NAZİM KAZIMOV,  
OFELİYA İMANOVA

# MUSİQİ 3

*Ümumtəhsil məktəblərinin 3-cü sinfi üçün  
Musiqi fənni üzrə dərsliyin*

**METODİK VƏSAİTİ**



Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[tahsil\\_az@yahoo.com](mailto:tahsil_az@yahoo.com) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığa görə əvvəlcədən təşəkkür edirik!



**BAKİ - 2018**

# MÜNDƏRİCAT

|   |    |
|---|----|
| İzahat vərəqi .....   | 3  |
| Dərslərin mövzusu və musiqi repertuarı.....                                     | 4  |
| Məzmun standartlarının tətbiqi.....   | 6  |
| Fənn üzrə məzmun standartlarının integrasiya cədvəli.....                       | 7  |
| <b>MELODİYA: MAHNI, RƏQS, MARŞ</b>  |    |
| 1. Uşaq mahnıları yazan klassik Azərbaycan bəstəkarları.....                    | 8  |
| 2. Proqramlı uşaq instrumental musiqisi.....                                    | 9  |
| 3. Proqramlı instrumental musiqi və mahnılar.....                               | 10 |
| 4. Azərbaycan uşaq xalq musiqisi.....   | 12 |
| 5. Melodiya musiqinin canıdır.....  | 13 |
| 6. Musiqidə ikihissəlilik.....  | 14 |
| 7. Musiqidə bir və üçhissəlilik.....  | 15 |
| 8. Keçilmiş mövzuların təkrarı.....   | 16 |
| <b>MUSIQİDƏ RONDO</b>   |    |
| 9. Rondo və müxtəlif janrlar.....   | 17 |
| 10. Mahnilar və rondo.....  | 18 |
| 11. Rondo və mahnilar.....  | 20 |
| 12. Zərbi-muğam və rondo.....   | 21 |
| 13. Azərbaycan xalq rəqsləri və rondo.....                                      | 22 |
| 14. Azərbaycan xalq və bəstəkar yaradıcılığında rondo.....                      | 23 |
| <b>İNTONASIYA VƏ MUSIQİNİN İNKİŞAFI</b>   |    |
| 15. İntonasiya və musiqi obrazı.....  | 24 |
| 16. İfadəli mahnı oxumaq və ifadəli nitq.....                                   | 25 |
| 17. Musiqi əsərlərinin emosional xarakteri.....                                 | 26 |
| 18. İfadəli və təsviri intonasiyalar.....                                       | 27 |
| 19. Dəniz obrazı Azərbaycan və klassik rus bəstəkarlarının yaradıcılığında..... | 28 |
| 20. Musiqinin inkişafı.....   | 30 |
| 21. Avropa və rus bəstəkarlarının yaradıcılığında xalq musiqisi.....            | 31 |
| 22. Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq musiqisi.....               | 32 |
| 23. Azərbaycan musiqisi və Novruz bayramı.....                                  | 33 |
| <b>VARIASIYA VƏ MUSIQİNİN İNKİŞAFI</b>  |    |
| 24. Musiqidə variasiya.....   | 34 |
| 25. Xalq rəqsləri və variasiya.....   | 35 |
| 26. Azərbaycan xalq mahnıları və variasiya.....                                 | 36 |
| 27. Variasiya və musiqinin inkişafı.....  | 37 |
| 28. Musiqinin inkişafı və lad dəyişikliyi.....                                  | 38 |
| 29. Azərbaycan bəstəkarlarının yaradıcılığında ana obrazı.....                  | 39 |
| 30. Rondo və variasiya.....   | 40 |
| 31. Musiqidə yaz fəsli.....   | 41 |
| 32. Keçilmiş mövzular üzrə təkrar.....  | 42 |
| Keçilmiş mövzularla əlaqədar musiqi repertuarı.....                             | 43 |

## İZAHAT VƏRƏQİ

Ümumtəhsil məktəblərində tədris olunan «Musiqi» fənninin əsas məqsədi məktəblilərdə bu fənn üzrə müəyyən bilik, bacarıq və vərdişlər yaratmaqla bərabər, onların yaradıcı qabiliyyətlərini, ümumi mədəniyyətlərini və mənəvi keyfiyyətlərini inkişaf etdirməkdir. Yeni musiqi kurikulumunun tələblərinə əsasən musiqi müəllimi tədrisə yaradıcı yanaşmaqla istiqamətverən, əlaqələndirici, məsləhətçi rolunda çıxış edir. Məktəblilər isə tədqiqat aparır, biliklərini tətbiq və təqdim etməyi bacardıqlarını göstərirler.

«Musiqi» fənni üzrə dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir.

**Müəllim üçün metodik vəsait.** Bu vəsaitdə hər bir dərsin mövzusu, məzmun standartları, integrasiya, iş üsulları, gündəlik planlaşdırma nümunələri, qiymətləndirmə cədvəli, eyni zamanda musiqi repertuarı öz əksini tapmışdır.

Müəllim dərsə hazırlaşarkən məktəblilərin biliyini, onların qavrama qabiliyyətlərini və yaşı xüsusiyyətlərini nəzərə almalı və yeni mövzunun yaxşı mənimsənilməsi üçün müxtəlif əyani, texniki və köməkçi vəsaitlərdən səmərəli surətdə istifadə etməyi bacarmalıdır.

Sağirdlərin biliyinin qiymətləndirilməsi zamanı «5» ballıq qiymətləndirmə sistemindən istifadə etmək olar. Bu zaman aşağıda göstərilən meyarları nəzərə almaq lazımdır:

1. Musiqinin ifası (mahnının ifası, sadə musiqi alətlərində çalma);
2. Sual-cavablarla mövzunun əhatə olunması;
3. Yeni ideya və təkliflərin irəli sürülməsi;
4. Əməkdaşlıq, qrup işində fəallılıq və təşəbbüsün göstərilməsi;
5. Problemin həllinə yaradıcı yanaşma, ümumiləşdirmə bacarığı, təqdimetmə və s.

Hər bir məzmun vahidinin sonunda məktəblilərin əldə etdikləri nailiyyətləri yoxlamaq üçün yazılı, şifahi və musiqili testlərdən isifadə etmək məsləhət görülür.

**Dərslikdə** mövzuların məzmununa uyğun məlumatlar, «Bu maraqlıdır», «Musiqi lüğəti», «Musiqi əlifbası» rubrikaları, illüstrasiyalar, bəstəkarların portretləri, mahnıların mətni, tapşırıqlar, suallar və açar sözlər öz əksini tapmışdır.

Hər bir dərsdə aşağıda verilmiş qiymətləndirmə cədvəlindən istifadə etmək olar:

### QIYMƏTLƏNDİRMƏ CƏDVƏLİ

| Nö | Meyarlar<br>Qrup                   | I<br>(zəif) | II<br>(orta) | III<br>(yaxşı) | IV<br>(əla) |
|----|------------------------------------|-------------|--------------|----------------|-------------|
| 1. | Öz fikrini ifadə edir.             |             |              |                |             |
| 2. | Musiqi nümunələrini fərqləndirir.  |             |              |                |             |
| 3. | Mövzu ilə əlaqədar nəticə çıxarır. |             |              |                |             |
| 4. | Təqdimat edir.                     |             |              |                |             |
| 5. | Mahnı melodiyalarını təmiz oxuyur. |             |              |                |             |



| Dərs                             | Mövzu   | Musiqi dinləmə. Musiqi əsərinin adı        |
|----------------------------------|---|--|
| 1.                               | Uşaq mahnıları yazan klassik Azərbaycan bəstəkarları (1 s.)                   | Azərbaycan Respublikasının Dövlət himni    |
| 2.                               | Programlı uşaq instrumental musiqisi (1 s.)                                   | «Şən əhvalat», «Marş»                      |
| 3.                               | Programlı instrumental musiqi və mahnılar (1 s.)                              | «Yumoreska»                                |
| 4.                               | Azərbaycan uşaq xalq musiqisi (1 s.)  | «Alabaşın ariyası»                         |
| 5.                               | Melodiya musiqinin canıdır (1 s.)   | «Çal-oyna»                                 |
| 6.                               | Musiqidə ikihissəlilik (1 s.)   | «Gül oğlan»                                |
| 7.                               | Musiqidə bir və üçhissəlilik (1 s.)   | Vals, «İran qızlarının xoru»               |
| 8.                               | Keçilmiş mövzular üzrə təkrar (1 s.)  | Vals, «İran qızlarının xoru»               |
| 9.                               | Rondo və müxtəlif janrlar (1 s.)  | Rondo                                      |
| 10.                              | Mahnılar və rondo (1 s.)  | Rondo                                      |
| 11.                              | Rondo və mahnılar (1 s.)  | Rondo                                      |
| 12.                              | Zərbi-muğam və rondo (1 s.)   | «Qarabağ şikəstəsi»                        |
| 13.                              | Azərbaycan xalq rəqsləri və rondo (1 s.)                                      | «Turacı»                                   |
| 14.                              | Azərbaycan xalq və bəstəkar yaradıcılığında rondo (1 s.)                      | Naxçıvan yallısı                           |
| Sinif konsertinə hazırlıq (1 s.) |   |  |
| 15.                              | İtonasiya və musiqi obrazı (1 s.)   | «Sevilin layLASI», «Atakişinin kupletləri» |
| 16.                              | İfadəli mahni oxumaq və ifadəli nitq (1 s.)                                   | «Sevil» operasından «Proloq»               |
| 17.                              | Musiqi əsərlərinin emosional xarakteri (1 s.)                                 | «Bahar təرانələri», «Cəngi»                |
| 18.                              | İfadəli və təsviri intonasiyalar (1 s.)                                       | «Fikirli»                                  |
| 19.                              | Dəniz obrazı Azərbaycan və klassik rus bəstəkarlarının yaradıcılığında (1 s.) | «Fırtınalı dəniz», «Sakit dəniz»           |
| 20.                              | Musiqinin inkişafı (1 s.)   | «Bayati-İsfahan» təsnifi                   |
| 21.                              | Avropa və rus bəstəkarlarının yaradıcılığında xalq musiqisi (1 s.)            | «Qavot», «İran qızlarının xoru»            |
| 22.                              | Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq musiqisi (1 s.)               | «Bahar təرانələri»                         |
| 23.                              | Azərbaycan musiqisi və Novruz bayramı (1 s.)                                  | «Novruzu»                                  |
| 24.                              | Musiqidə variasiya (1 s.)   | «Yelləli»                                  |
| 25.                              | Xalq rəqsləri və variasiya (1 s.)   | «Şalaxo»                                   |
| 26.                              | Azərbaycan xalq mahnıları və variasiya (1 s.)                                 | «Lirik variasiya»                          |
| 27.                              | Variasiya və musiqinin inkişafı (1 s.)  | «Gül açdı» mahnısı mövzusunda variasiya    |
| 28.                              | Musiqinin inkişafı və lad dəyişikliyi (1 s.)                                  | «Şən əhvalat»                              |
| 29.                              | Azərbaycan bəstəkarlarının yaradıcılığında ana obrazı (1 s.)                  | «Qazağı»                                   |
| 30.                              | Rondo və variasiya (1 s.)   | «Səhər»                                    |
| 31.                              | Musiqidə yaz fəсли (1 s.)   | «Bahar təرانələri»                         |
| 32.                              | Keçilmiş mövzular üzrə təkrar (2 s.)  |  |

Sinif konsertinə hazırlıq (1 s.)



| Musiqinin müəllifi                               | Mahnı oxuma  |
|--|--|
| Üzeyir Hacıbəyli, Əhməd Cavad                    | «Xəzər». Musiqisi S.Rüstəmovun, sözləri M.Seyidzadənindir.                                   |
| Qara Qarayev, Fikrət Əmirov                      | «Tənbəl». Musiqisi F.Əmirovun, sözləri T.Elçinindir.   |
| Musa Mirzəyev                                    | «Xəzər». Musiqisi S.Rüstəmovun, sözləri M.Seyidzadənindir.                                   |
| İbrahim Məmmədov                                 | «Tutu nənəm». Azərbaycan xalq mahnısı.   |
| Azərbaycan xalq mahnısı                          | «Ağacda leylək». Azərbaycan xalq mahnısı.  |
| Azərbaycan xalq mahnısı                          | «Dilarə». Musiqisi O.Zülfüqarovun, sözləri T.Mütəllibovundur.                                |
| Fikrət Əmirov, Mixail Qlinka                     | «Qızıl payız». Musiqisi S.Rüstəmovun, sözləri M.Seyidzadənindir.                             |
| Fikrət Əmirov, Mixail Qlinka                     | «Qızıl payız». Musiqisi S.Rüstəmovun, sözləri M.Seyidzadənindir.                             |
| V.A.Motsart                                      | «Üçüncülərik biz», «Biz qızlarıq». Musiqisi O.Rəcəbovun, sözləri S.Nuruqızınındır.           |
| V.A.Motsart                                      | «Oğlanlıraq». Musiqisi O.Rəcəbovun, sözləri S.Nuruqızınındır.                                |
| V.A.Motsart                                      | «Gözəl Vətən». Musiqisi O.Zülfüqarovun, sözləri T.Elçinindir.                                |
| Azərbaycan zərbi-muğamı                          | «Şən yolka». Musiqisi A.Rzayevanın, sözləri T.Mütəllibovundur.                               |
| Azərbaycan xalq rəqsi                            | «Üçüncülərik», «Biz qızlarıq», «Oğlanlıraq». Musiqisi O.Rəcəbovun, sözləri S.Nuruqızınındır. |
| Azərbaycan xalq rəqsi                            | «Göydə süzən gəmi». Musiqisi S.Rüstəmovun, sözləri M.Seyidzadənindir.                        |
| Fikrət Əmirov                                    | «Qalx ayağa, Azərbaycan!» Musiqisi O.Rəcəbovun, sözləri Ə.Ağayevindir.                       |
| Fikrət Əmirov                                    | «Neftçilər mahnısı». Musiqisi T.Quliyevin, sözləri S.Rüstəmindir.                            |
| Musa Mirzəyev, Üzeyir Hacıbəyli                  | «Qərənfil». Musiqisi S.Rüstəmovun, sözləri M.Seyidzadənindir.                                |
| Qara Qarayev                                     | «Çəkicim, vur!». Musiqisi A.Sultanovanın, sözləri T.Elçinindir.                              |
| Nikolay Andreyeviç Rimski-Korsakov, Qara Qarayev | «Balaca neftçi». Musiqisi T.Hacıyevin, sözləri R.Zəkanındır.                                 |
| Azərbaycan xalq musiqisi                         | «Samur». Musiqisi R.Hacıyevin, sözləri M.Rahimindir.   |
| İ.B.Lülli, Mixail Qlinka                         | «Vətən». Musiqisi A.Rzayevanın, sözləri T.Mütəllibovundur.                                   |
| Musa Mirzəyev                                    | «Canlı gusəmiz». Musiqisi M.Əhmədovun, sözləri T.Mütəllibovundur.                            |
| Azərbaycan xalq rəqsi                            | «Bahar gəlir». Musiqisi F.Əmirovun, sözləri Z.Cabbarzadənindir.                              |
| Azərbaycan xalq rəqsi                            | «Yelləli». Azərbaycan xalq mahnısı.  |
| Azərbaycan xalq rəqsi                            | «Gəl, ay sığircin». Musiqisi R.Mirişlinin, sözləri R.Zəkanındır.                             |
| Musa Mirzəyev                                    | «Vətən marşı». Musiqisi C.Quliyevin, sözləri R.Hüseynovundur.                                |
| Musa Mirzəyev                                    | «Yaz günləri». Musiqisi C.Cahangirovun, sözləri M.Ə.Sabirindir.                              |
| Qara Qarayev                                     | «Məktəblilər mahnısı». Musiqisi İ.Quliyevin, sözləri Ə.Əlibeylinindir.                       |
| Azərbaycan xalq rəqsi                            | «Mənim anam». Musiqisi R.Şəfəqin, sözləri M.Gülgünündür.                                     |
| Edvard Qriq                                      | «A dağlar». Azərbaycan xalq mahnısı.   |
| Musa Mirzəyev                                    | «May». Musiqisi Ş.Axundovanın, sözləri M.Seyidzadənindir.                                    |



## Məzmun standartlarının tətbiqi

| Dersin<br>Nö-si | Alt<br>standart | Məzmun standartları |        |        |        |        |        | Qeyd |
|-----------------|-----------------|---------------------|--------|--------|--------|--------|--------|------|
|                 |                 | 1.1.0.              | 1.2.0. | 2.1.0. | 3.1.0. | 3.2.0. | 3.3.0. |      |
| 1               |                 | 1.1.1.              | 1.2.1. |        | 3.1.1. |        |        |      |
| 2               |                 | 1.1.2.              |        | 2.1.1. | 3.1.2. |        | 3.3.2. |      |
| 3               |                 | 1.1.2.              |        | 2.1.1. | 3.1.2. |        | 3.3.2. |      |
| 4               |                 | 1.1.2.              |        | 2.1.1. | 3.1.2. |        | 3.3.2. |      |
| 5               |                 | 1.1.3.              |        | 2.1.1. | 3.1.1. | 3.2.1. | 3.3.2. |      |
| 6               |                 |                     | 1.2.3. | 2.1.1. |        |        | 3.3.1. |      |
| 7               |                 |                     | 1.2.3. | 2.1.2. |        |        | 3.3.2. |      |
| 8               |                 | 1.1.1.              | 1.2.1. |        | 3.1.1. |        |        |      |
| 9               |                 |                     | 1.2.3. |        | 3.1.1. |        | 3.3.3. |      |
| 10              |                 |                     | 1.2.3. |        | 3.1.1. |        | 3.3.3. |      |
| 11              |                 |                     | 1.2.3. |        | 3.1.1. | 3.2.3. |        |      |
| 12              |                 | 1.1.1.              |        | 2.1.2. | 3.1.1. |        | 3.3.3. |      |
| 13              |                 | 1.1.3.              | 1.2.3. |        | 3.1.2. |        |        |      |
| 14              |                 | 1.1.3.              | 1.2.3. |        | 3.1.2. |        |        |      |
| 15              |                 |                     | 1.2.2. | 2.1.1. |        | 3.2.1. | 3.3.2. |      |
| 16              |                 |                     |        | 2.1.1. | 3.1.1. | 3.2.3. |        |      |
| 17              |                 |                     |        | 2.1.1. | 3.1.1. | 3.2.2. |        |      |
| 18              |                 |                     |        | 2.1.1. | 3.1.1. | 3.2.2. |        |      |
| 19              |                 | 1.1.2.              |        | 2.1.2. | 3.1.2. |        |        |      |
| 20              |                 | 1.1.2.              |        | 2.1.2. |        | 3.2.2. |        |      |
| 21              |                 |                     | 1.2.3. |        |        | 3.2.1. | 3.3.2. |      |
| 22              |                 | 1.1.2.              |        | 2.1.1. |        | 3.2.3. |        |      |
| 23              |                 | 1.1.1.              |        | 2.1.2. | 3.1.1. |        |        |      |
| 24              |                 |                     | 1.2.3. |        | 3.1.1. |        | 3.3.1. |      |
| 25              |                 | 1.1.2.              | 1.2.3. |        | 3.1.1. |        |        |      |
| 26              |                 | 1.1.3.              | 1.2.3. |        | 3.1.1. |        |        |      |
| 27              |                 |                     | 1.2.3. | 2.1.1. |        | 3.2.3. |        |      |
| 28              |                 |                     | 1.2.3. | 2.1.1. |        | 3.2.3. |        |      |
| 29              |                 |                     | 1.2.2. | 2.1.2. | 3.1.1. |        | 3.3.3. |      |
| 30              |                 | 1.1.3.              | 1.2.3. |        | 3.1.1. |        |        |      |
| 31              |                 | 1.1.1.              |        | 2.1.1. | 3.1.1. |        |        |      |
| 32              |                 |                     | 1.2.3. | 2.1.1. | 3.1.2. |        |        |      |



## Fənn üzrə məzmun standartlarının integrasiya cədvəli

| Dörslörin<br>Nö-si | Fəndaxili integrasiya |                  |        |        |        |        |        | Fenlərarası integrasiya |        |        |        |        |
|--------------------|-----------------------|------------------|--------|--------|--------|--------|--------|-------------------------|--------|--------|--------|--------|
|                    | 1.1.                  | 1.2.             | 2.1.   | 2.2.   | 3.1.   | 3.2.   | 3.3.   | A.d.                    | Riy.   | H.b.   | F.t.   | Qeyd   |
| 1                  | 1.1.1.                |                  |        |        |        |        |        | 1.2.3.                  | 1.1.3. | 1.2.1. | 1.2.1. |        |
| 2                  | 1.1.3.                | 1.2.1.           |        |        |        |        |        | 2.2.2.                  |        | 3.2.1. | 1.2.3. |        |
| 3                  | 1.1.3.                | 1.2.1.           |        |        | 3.1.1. |        |        | 1.3.4.                  |        | 1.2.1. |        |        |
| 4                  | 1.1.2.                | 1.2.1.           | 2.1.1. | 3.2.1. |        |        |        | 1.3.4.                  |        | 3.2.1. | 2.2.2. |        |
| 5                  |                       | 1.2.3.           | 2.1.1. |        |        |        |        | 1.3.4.                  |        | 1.4.2. |        | 2.2.1. |
| 6                  | 1.1.3.                | 1.2.1.<br>1.2.2. | 2.1.1. |        |        |        |        | 1.3.4.                  |        | 3.2.2. |        |        |
| 7                  |                       | 1.2.2.<br>1.2.3. |        |        |        | 3.2.1. |        | 1.1.1.                  |        | 1.4.2. | 1.2.2. |        |
| 8                  |                       | 1.2.3.           | 2.1.1. |        |        |        |        | 1.1.1.                  |        |        | 2.2.5. |        |
| 9                  |                       | 1.2.2.<br>1.2.3. | 2.1.1. |        |        |        |        | 1.1.1.                  |        | 3.2.1. |        | 2.1.1. |
| 10                 |                       |                  | 2.1.1. |        |        |        |        | 1.1.1.                  |        | 3.2.1. |        | 2.1.1. |
| 11                 |                       |                  | 2.1.1. |        | 3.1.1. |        |        | 1.1.1.                  |        | 3.2.1. |        | 2.1.1. |
| 12                 |                       |                  | 1.2.2. | 2.1.1. |        |        |        | 1.3.4.                  |        | 1.2.1. | 1.2.1. |        |
| 13                 |                       |                  |        | 2.1.1. |        | 3.1.2. |        | 1.1.1.                  |        | 3.2.1. |        |        |
| 14                 | 1.1.2.                | 1.2.2.           |        |        |        |        |        | 1.1.1.                  |        | 3.2.1. |        |        |
| 15                 |                       | 1.2.3.           | 2.1.1. |        |        |        |        | 1.3.4.                  |        | 3.2.1. |        | 2.1.1. |
| 16                 |                       | 1.2.3.           | 2.1.2. |        |        |        |        | 1.3.4.                  |        | 1.2.1. |        |        |
| 17                 |                       |                  |        |        | 3.1.1. |        | 3.3.3. | 1.3.4.                  |        | 1.4.1. |        |        |
| 18                 |                       |                  | 2.1.1. |        |        | 3.2.2. | 3.3.3. | 1.3.4.                  |        | 1.3.1. |        |        |
| 19                 |                       | 1.2.2.<br>1.2.3. |        |        |        |        | 3.3.3. | 2.2.2.                  |        | 1.2.1. | 2.1.1. |        |
| 20                 |                       | 1.2.2.           |        |        | 3.1.1. |        |        | 3.2.2.                  | 3.2.1. | 1.2.1. |        |        |
| 21                 |                       |                  | 2.1.2. |        |        | 3.2.2. |        | 3.2.2.                  |        | 1.3.2. |        |        |
| 22                 |                       |                  | 2.1.1. |        |        |        | 3.3.3. | 2.2.2.                  |        | 3.4.1. |        |        |
| 23                 |                       |                  | 2.1.2. |        |        |        | 3.3.3. | 1.3.4.                  |        | 1.2.1. |        |        |
| 24                 |                       |                  | 2.1.2. |        |        |        | 3.3.3. | 2.2.2.                  |        | 3.2.1. |        |        |
| 25                 |                       | 1.2.3.           | 2.1.1. |        | 3.1.1. |        | 3.3.3. | 2.2.2.                  |        | 3.2.1. | 2.2.5. |        |
| 26                 |                       | 1.2.2.<br>1.2.3. |        |        |        |        | 3.3.3. | 1.1.1.                  |        | 3.2.1. |        |        |
| 27                 |                       | 1.2.3.           |        |        |        |        | 3.3.3. | 3.2.2.                  |        | 1.3.2. |        |        |
| 28                 |                       | 1.2.3.<br>1.2.2. |        |        |        |        | 3.3.3. | 1.1.1.                  |        | 3.2.2. |        |        |
| 29                 |                       |                  | 2.1.1. |        | 3.1.1. |        |        | 1.3.4.                  |        | 1.3.2. |        |        |
| 30                 |                       | 1.2.3.           |        |        |        |        | 3.3.3. | 1.1.1.                  |        | 1.4.1. |        |        |
| 31                 |                       | 1.2.2.           |        |        |        |        | 3.3.3. | 1.3.4.                  |        | 1.4.1. | 1.2.3. |        |
| 32                 |                       |                  | 2.1.1. | 2.1.2. | 3.1.1. |        |        | 1.1.1.                  |        | 1.4.1. |        |        |



## MELODİYA: MAHNI, RƏQS, MARŞ

### UŞAQ MAHNILARI YAZAN KLASSİK AZƏRBAYCAN BƏSTƏKARLARI

MƏZMUN STANDARTLARI: 1.1.1., 1.2.1., 3.1.1.

İNTEQRASIYA: *Fənlərarası* -A.d.: 1.2.3., H.b.: 1.2.1., T.i.: 1.2.1., R.: 1.1.3.

*Fəndaxili* - 1.1.1.



**MƏQSƏD:** Əvvəlki tədris illərində öyrənilən mahnilara əsasən Azərbaycan bəstəkarlarının adlarını yada salır və şəkillərinə görə onları tanıyır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, rəsm assosiasiyası

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

#### 1. Motivasiya – 10 dəq.

Problem vəziyyəti yaratmaq üçün şagirdlər 3 qrupa bölünür. Lövhədə şəkilləri asılmış 9 Azərbaycan bəstəkarının 3-ü haqqında I sıraya, 3-ü haqqında II sıraya, 3-ü haqqında III sıraya tapşırıq verilir. Onlara həmin bəstəkarların və onların yazdıqları uşaq mahnilarının, uşaq operalarının adını söyləmək tapşırılır. Bundan sonra müəllim və şagirdlər ümumi qərara gələrək göstərilən bəstəkarlardan birinin ən məşhur mahnisini (məsələn, «Cüçələrim») bir yerdə, xor şəklində oxuyurlar. Mahnının ifası bitdikdən sonra müəllim uşaqlara suallar verir:

- «Cüçələrim» mahnısı hansı janra aiddir?
- Şəkildə gördünüz bəstəkarlardan hansı uşaqlar üçün opera yazıb?

Bundan sonra şagirdlər qarşısında tədqiqat suali qoyulur.

#### TƏDQİQAT SUALI:

- Ən çox uşaq mahniları yazan bəstəkarlardan kimləri tanıyırsınız?

#### 2. Tədqiqatın aparılması – 6 dəq.

Oqtay Zülfüqarovun şəkli müəyyənləşdirilir və onun «Do, re, mi, fa, sol, lya, si» mahnısı səsləndirilir.

**TAPŞIRIQ:** «Do, re, mi, fa, sol, lya, si» mahnısının məzmununu müəyyənləşdirin və adları çəkilən notları iş vərəqində müxtəlif vəznlərdə yazın.

#### 3. İformasiya mübadiləsi və müzakirəsi – 5 dəq.

Şəkillərdə sıralar üzrə göstərilən bəstəkarların uşaq mahnilarının əsas məzmunu haqqında fikirlər söylənilir.

#### 4. Nəticə və ümumiləşdirmə – 4 dəq.

Azərbaycan bəstəkarları uşaqlar üçün müxtəlif xarakterli, müxtəlif janrlı və müxtəlif quruluşlu mahnilar yaradmışlar.

#### 5. Yaradıcı tətbiqetmə – 15 dəq.

Musiqisi Səid Rüstəmova və sözləri Mirmehdi Seyidzadəyə məxsus olan «Xəzər» mahnısı öyrədilir. Hər sıraya iş vərəqi və rəngli qələmlər (flomaster) paylanılır.



## 1-ci mövzu

**TAPŞIRIQ:** İş vərəqlərinə mahnının məzmununa və xarakterinə uyğun gələn şəkillər çəkin.

### 6. Qiymətləndirmə və ya refleksiya – 5 dəq.

Dərs ümumiləşdirilir:

- Bu gün biz uşaq mahnları yazan bəstəkarlar haqqında bildiklərimizi yada saldıq. Buna necə nail olduq?
- Uşaq mahnları yazan bəstəkarlar haqqında danışarkən hansı mahnilardan istifadə etdik?
- Bu mahnıların müəllifləri kimdir?

## 2-ci mövzu

# PROQRAMLI UŞAQ İNSTRUMENTAL MUSIQİSİ

**MƏZMUN STANDARTLARI:** 1.1.2., 2.1.1., 3.1.2., 3.3.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.2.2., H.b.: 3.2.1., T.i.: 1.2.3.

*Fəndaxili* - 1.1.3., 1.2.1.



**MƏQSƏD:** Əvvəlki dərsin mövzusunun davamı olaraq, XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri olan Qara Qarayev, Fikrət Əmirovun proqramlı uşaq musiqi əsərlərinin oxşar və fərqli cəhətlərini araşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, Venn diaqramı, müzakirə

### DƏRSİN MƏRHƏLƏLƏRİ:

#### 1. Motivasiya – 10 dəq.

Problem vəziyyəti yaratmaq üçün Qara Qarayevin «Şən əhvalat», Fikrət Əmirovun «12 miniatür» fortepiano silsiləsindən əsərlər səsləndirilir. Bundan sonra sinfə suallarla müraciət olunur:

- «Şən əhvalat» və «Marş» fortepiano pyeslərinin xarakteri necədir?
- Bu əsərlərin adları musiqinin xarakterinə uyğun gəlirmi?
- Bu əsərlərin hansı oxşar və fərqli cəhətləri var?

Şagirdlər suallara cavab verirlər.

#### TƏDQİQAT SUALI:

- Hər iki bəstəkarın uşaq musiqisi ilə əvvəlki siniflərdə tanış olmusunuz. Bu bəstəkarların yaradıcılığındakı uşaq musiqilərində hansı janr üstünlük təşkil edir?

#### 2. Tədqiqatın aparılması – 7 dəq.

Qruplara bölünmüş şagirdlərə iş vərəqi paylanılır.



## 2-ci mövzu

**TAPŞIRIQ:** Qara Qarayevin və Fikrət Əmirovun dinlədiyiniz uşaq əsərlərinin adını iş vərəqlərinə yazın.

### 3. İnfomasiya mübadiləsi və müzakirəsi – 7 dəq.

Qara Qarayevin, Fikrət Əmirovun əvvəllər dinlənilmiş və ifa olunmuş əsərləri təkrarlanır.

### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Hər iki bəstəkar uşaqlar üçün həm fortepiano pyesləri, həm də mahnilər yazıb. Lakin Fikrət Əmirovun yaradıcılığında həm instrumental, həm də mahni janrlarında uşaq musiqisi nümunələri çoxluq təşkil edir.

### 5. Yaradıcı tətbiqetmə – 14 dəq.

Musiqisi Fikrət Əmirova, sözləri Teymur Elçinə məxsus olan «Tənbəl» mahnısı öyrədilir.

**TAPŞIRIQ:** «Tənbəl» mahnısını səhnələşdirin.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu gün biz iki görkəmli Azərbaycan bəstəkarının yaradıcılığında uşaq musiqisi nümunələrini kəmiyyət və janr baxımından müqayisə etdik. Bunu necə etdik?

— Bəstəkarların hansı əsərlərini araşdırırdıq?

## 3-cü mövzu

# PROQRAMLI INSTRUMENTAL MUSIQİ VƏ MAHNILAR

**MƏZMUN STANDARTLARI:** 1.1.2., 2.1.1., 3.1.2., 3.3.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.1.2., Riy.: 3.2.2., H.b.: 1.2.1.

*Fəndaxili* - 1.1.3., 1.2.1., 3.1.1.



**MƏQSƏD:** Uşaqlar üçün mahnı və instrumental musiqi yaradan bəstəkarların yaradıcılığını müqayisə edir. Instrumental və mahnı janrlarında oxşar və fərqli cəhətləri göstərir.

**İŞ ÜSULU:** Beyin həmləsi, Venn diaqramı, müzakirə

### DƏRSİN MƏRHƏLƏLƏRİ:



#### 1. Motivasiya – 10 dəq.

Problem vəziyyəti yaratmaq məqsədilə bəstəkar Fikrət Əmirovun keçən dərsdə öyrədilmiş «Tənbəl» mahnısı ifa olunur.

— Uşaqlar, mahnında melodiyadan başqa daha hansı incəsənət, ədəbiyyat janrı iştirak edir?

— Mahnının mətni onun musiqisinə uyğun gəlirmi?

Suallara cavab alandan sonra müəllim bəstəkar Musa Mirzəyevin fortepiano üçün yazılmış «Yumoreska» əsərini səsləndirir və şagirdlərə aşağıdakı suallar verilir:

— Eşitdiyiniz əsər hansı musiqi alətində səsləndirilib?

— «Yumoreska» fortepiano pyesində söz varmı?

Suallara mümkün cavablar alındıqdan sonra tədqiqat sualı verilir.

### TƏDQİQAT SUALI:

— Mahnı və instrumental janr arasında oxşar və fərqli cəhətlər varmı?

#### 2. Tədqiqatın aparılması – 10 dəq.

Sinif qruplara bölünür. Şagirdlərə iş vərəqləri paylanır. Tək qruplara mahnının, cüt qruplara isə instrumental musiqinin xüsusiyyətlərini araşdırmaq tapşırılır.

**TAPŞIRIQ:** Mahnı və instrumental musiqi arasında oxşar və fərqli cəhətləri aydınlaşdırın. Venn diaqramında oxşar və fərqli cəhətləri qeyd edin.

#### 3. İnfomasiya mübadiləsi və müzakirəsi – 5 dəq.

Mahnıda və instrumental musiqidə melodiya və onun müşayiəti arasında əlaqə müəyyənləşdirilir. Bununla əlaqədar musiqi ifadə vasitələri haqqında biliklər təkrarlanır.

#### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

a) Mahnıda musiqidən əlavə, söz də var. Hər iki mahnı fortepiano aləti ilə müşayiət olunur.

b) Instrumental musiqidə mahnidakı melodiyanın rolunu sağ əllə çalınan melodiya, müşayiətin rolunu isə sol əllə çalınan akkordlar ifa edir.

c) Fikrət Əmirovun yaradıcılığında əsas yeri mahnılar və instrumental musiqi nümunələri, Musa Mirzəyevin yaradıcılığında isə instrumental musiqi tutur.

#### 5. Yaradıcı tətbiqetmə – 14 dəq.

Bəstəkar Musa Mirzəyevin «Yumoreska» fortepiano pyesində sağ əllə çalınan melodiyanın bir parça notalarla ifa olunur.

**TAPŞIRIQ:** Tək qruplara «Tənbəl» mahnısının temperamentli hissəsini ayaq tappiltisi ilə, xanənin ikinci, üçüncü notlarını əl calmaqla, cüt qruplara isə müəllimin müşayiəti ilə mahnını ifa etmək tapşırılır.

#### 6. Qiymətləndirmə və refleksiya – 3 dəq.

Dərs ümumiləşdirilir:

— Bu gün biz mahnı ilə instrumental musiqi və onları yaradan bəstəkarların yaradıcılığı arasında oxşar və fərqli cəhətləri aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?

— Bəstəkarlardan Fikrət Əmirovun və Musa Mirzəyevin yaradıcılığında kəmiyyətcə hansı janr daha üstün yer tutur?

— Bu bəstəkarların hansı əsərlərini dinlədik?



## 4-cü mövzu

### AZƏRBAYCAN UŞAQ XALQ MUSİQİSİ

MƏZMUN STANDARTLARI: 1.1.2., 2.1.1., 3.1.2., 3.3.2.

İNTEQRASIYA: *Fənlərarası* - A.d.:2.1.1., H.b.:3.2.1., T.i.:2.2.2.

*Fəndaxılı* - 1.1.2., 1.2.1., 2.1.1., 2.2.1.



**MƏQSƏD:** Azərbaycan uşaq xalq mahnılarını tanıyor.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

#### 1. Motivasiya – 3 dəq.

Problem vəziyyəti yaratmaq üçün «Tutu nənəm» mahnısı səsləndirilir. Sonra uşaqlara sualla müraciət olunur:

— «Tutu nənəm» mahnısında nədən danışılır?

Şagirdlər suallara cavab verirlər. Sonra tədqiqat suali verilir.

#### TƏDQİQAT SUALI:

— «Tutu nənəm» mahnısının xarakteri necədir?

#### 2. Tədqiqatın aparılması – 10 dəq.

Sinif qruplara bölünür. Oğlanlar mahnının bəndini, qızlar nəqəratını oxuyurlar.

**TAPŞIRIQ:** «Tutu nənəm» mahnısının hansı janra aid olduğunu təyin edin.

#### 3. İnformasiya mübadiləsi və müzakirəsi – 8 dəq.

«Tutu nənəm» mahnısının xarakteri müəyyənləşdirilir.

#### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Azərbaycan xalq və professional musiqisində şən, oynaq xarakterli mahnılar var.

#### 5. Yaradıcı tətbiqetmə – 15 dəq.

Bəstəkar İbrahim Məmmədovun «Tülkü və Alabaş» operasından «Alabaşın ariyası» səsləndirilir. Sonda do major qammasının tetraxordlara bölünməsi aydınlaşdırılır.

**TAPŞIRIQ:** 1. «Alabaşın ariyası»nın musiqinin hansı janrına aid olduğunu təyin edin.

2. Ariyanın xarakterini aydınlaşdırın.

3. Ariyanı «Tutu nənəm» mahnısı ilə müqayisə edin.

#### 6. Qiymətləndirmə və ya refleksiya – 6 dəq.

Dərs ümumiləşdirilir:

— Bu gün biz Azərbaycan xalq mahnısı və «Tülkü və Alabaş» operasından «Alabaşın ariyası» ilə tanış olduq, do major qammasını tetraxordlara böldük. Bunu necə etdik?

— Mövzunu aydınlaşdırmaq üçün hansı bəstəkarların əsərlərinə müraciət etdik?



## MELODİYA MUSIQİNİN CANIDIR

**MƏZMUN STANDARTLARI:** 1.1.3., 2.1.1., 3.1.1., 3.2.1., 3.3.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.2.4., H.b.: 1.4.2., F.t.: 2.2.1.

*Fəndaxılı* - 1.2.3., 2.1.1.



**MƏQSƏD:** Melodiyanın musiqi ifadə vasitəsi kimi rolunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, Venn diaqramı

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 10 dəq.

Problem vəziyyəti yaratmaq üçün uşaqların II sinifdən bildikləri «Çal-oyna» Azərbaycan xalq mahnısı səsləndirilir və onun melodiyasını şagirdlər notlarla oxuyurlar. Sonra sınıfə suallarla müraciət olunur:

— Uşaqlar, «Çal-oyna» Azərbaycan xalq mahnısını notlarla oxuyarkən onu müşayiət edən bir musiqi aləti oldumu?

— Dinlədiyiniz «Çal-oyna» mahnısı ilə notlarını oxuduğunuz mahnının ifası arasında nə fərq var?

Şagirdlər sualları cavablandırırlar.

### TƏDQİQAT SUALI:

— Melodiyanın musiqidə rolü nədən ibarətdir?

### 2. Tədqiqatın aparılması – 10 dəq.

Sinif qruplara bölünür. Əvvəlcə I qrup «Çal-oyna» mahnısını müşayiət ilə oxuyur, sonra II qrup həmin mahnının sözlərini müşayiətsiz ifa edir. Daha sonra müəllim «Çal-oyna» mahnısının yalnız musiqisini çalır. Bundan sonra hər qrupa üzərində Venn diaqramı çəkilmiş iş vərəqləri paylanılır.

**TAPŞIRIQ:** «Çal-oyna» Azərbaycan xalq mahnısının müşayiətli və müşayiətsiz ifasının fərqli və oxşar cəhətlərini müəyyənləşdirib Venn diaqramında qeyd edin.

Eyni qayda ilə «Çal-oyna» mahnısı uşaqların II sinifdən bildikləri «Qaladan-qalaya» Azərbaycan xalq mahnısı ilə müqayisə edilə bilər.

### 3. İnformasiya mübadiləsi və müzakirəsi – 8 dəq.

Melodiyanın rolü mahnı ifaçılığında, ümumiyyətlə, musiqidə bir ifadə vasitəsi kimi müəyyənləşdirilir.

### 4. Nəticələr və ümumiləşdirmə – 3 dəq.

Melodiya musiqinin canı, özəyidir.

### 5. Yaradıcı tətbiqetmə – 12 dəq.

«Ağacda leylək» Azərbaycan xalq mahnısı öyrədilir, onun məxsus olduğu «Re minor» qamması və T tonika ücsəslisi ifa olunur.


**TAPŞIRIQ:** «Ağacda leylək» Azərbaycan xalq mahnısının məzmununa uyğun rəqsvari hərəkətlər edin.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərsin mövzusu ümumiləşdirilir:

— Bu gün biz mahnı janrı nümunəsində «Melodiya bir musiqi ifadə vasitəsidir» anlayışını aydınlaşdırmağa çalışdıq. Buna necə nail olduq?

— Bu sualın cavabını aydınlaşdırmaq üçün hansı musiqi nümunəsindən istifadə etdik?



## MUSIQİDƏ İKİHİSSƏLİLİK

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 2.1.1., 3.3.1.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.1.2., H.b.: 3.2.2.

*Fəndaxidili* - 1.1.3., 1.2.1., 1.2.2., 2.1.1.



**MƏQSƏD:** Xalq mahnılarının nümunəsində ikihissəliliyi aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müqayisə, diskussiya

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 8 dəq.

Problem vəziyyəti yaratmaq üçün əvvəlcə bir-biri ilə təzadlı ikihissəli quruluşa malik olan «Güloğlan» Azərbaycan xalq mahnısı dinlənilir, sonra onun melodiyaları notlarla oxunulur. Sinfə suallar verilir:

- «Güloğlan» mahnısı necə hissəlidir?
  - Bu mahnının hissələri xaraktercə necə fərqlənir?
- Şagirdlərin cavabından sonra tədqiqat sualı verilir.

### TƏDQİQAT SUALI:

- Musiqinin quruluşu onun inkişafına təsir göstərə bilərmi?

### 2. Tədqiqatın aparılması – 10 dəq.

Sinif qızlar və oğlanlar qruplarına bölünür. Qızlar mahnının birinci, sakit xarakterli hissəsini, oğlanlar isə ikinci, cəld hissəsini xorla oxuyurlar, qızların bir qrupu əl çalır, digərləri isə musiqinin ritminə uyğun rəqs edirlər.

**TAPŞIRIQ:** Mahnının quruluşu və xarakteri haqqında fikir söyləyin.

### 3. İformasiya mübadiləsi və müzakirəsi – 7 dəq.

Musiqi əsərinin quruluşunun musiqinin inkişafında rolü aydınlaşdırılır.

### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Musiqi əsərinin quruluşu onun inkişafına təsir göstərən bir vasitədir.

### 5. Yaradıcı tətbiqetmə – 13 dəq.

Musiqisi Oqtay Zülfüqarova, sözləri Tofiq Mütəllibova məxsus olan, üçhissəli «Dilarə» mahnısı öyrədilir.

**TAPŞIRIQ:** «Dilarə» mahnısının üçhissəli quruluşunda I və III hissələr arasında hansı oxşarlıq olduğunu araşdırın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

- Bu dərsdə biz musiqi quruluşunun musiqinin inkişafına təsirini öyrənməyə çalışdıq. Buna necə nail olduq?

- Mövzunu aydınlaşdırmaq üçün hansı musiqi nümunələrindən istifadə etdik?
- Bu əsərlərin müəllifləri kimdir?



## MUSIQİDƏ BİR VƏ ÜÇHİSSƏLİLİK

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 2.1.2., 3.3.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.2.5., H.b.: 1.4.1., T.i.: 1.2.2.

*Fəndaxili* - 1.2.2., 1.2.3., 3.2.1.



**MƏQSƏD:** Musiqidə bir və üçhissəlilik anlayışını aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, Venn diaqramı, diskussiya, müzakirə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 7 dəq.

Problem vəziyyəti yaratmaq üçün birhissəli «Qaladan-qalaya» Azərbaycan xalq mahnısı və Fikrət Əmirovun «Vals» fortepiano pyesi dinlənilir. Bundan sonra suallar verilir:

- «Qaladan-qalaya» mahnısı neçə musiqi cümləsindən ibarətdir?
  - Fikrət Əmirovun «Vals» fortepiano pyesində birinci hissə sonda təkrarlanır mı?
  - «Vals» pyesinin orta hissəsinin musiqisi birinci hissəyə oxşayırmı?
- Şagirdlər müəllimin köməyi ilə suallara cavab verirlər.


### TƏDQİQAT SUALI:

— Musiqidə birhissəli və üçhissəli quruluşlar arasında hansı oxşar və fərqli cəhətlər var?

### 2. Tədqiqatın aparılması – 12 dəq.

Şagirdlərə tapşırılır ki, «Vals» fortepiano pyesinin I və II hissələri səsləndikdən, sonra yenə I hissə eşidiləndə uyğun olaraq, bir dəfə, II hissə üçün iki dəfə, I hissə üçün yenə bir dəfə əl çalsınlar.

**TAPŞIRIQ:** Venn diaqramı çəkilmiş iş vərəqlərində bir və üçhissəli quruluşlu əsərlərdə oxşar və fərqli cəhətləri qeyd edin.



### 3. İnformasiya mübadiləsi və müzakirəsi – 7 dəq.

Musiqi quruluşunun da ifadə vasitəsi olması haqqında danışılır. Eyni zamanda aydınlaşdırılır ki, musiqi nümunəsinin müxtəlif quruluşda olması onun inkişafına səbəb olur.



## 7-ci mövzu

### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Musiqi quruluşları musiqinin müxtəlif janrlarının inkişaf etdirilməsi üçün lazımdır.

### 5. Yaradıcı tətbiqetmə – 12 dəq.

Musiqisi Səid Rüstəmova, sözləri Mirmehdi Seyidzadəyə məxsus olan «Qızıl payız» mahnısı öyrədilir.

**TAPŞIRIQ:** 1. «Qızıl payız» mahnısının xarakterini və xanə ölçüsünü təyin edin.

2. Mahnının quruluşu haqqında fikir söyləyin.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu gün biz musiqidə bir və üçhissəlilik anlayışlarını aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?

— Bu mövzu ilə əlaqədar hansı musiqi əsərlərindən istifadə olundu?

— Dinlədiyimiz və öyrəndiyimiz musiqi nümunələrinin müəllifləri kimdir?

## 8-ci mövzu

# KEÇİLMİŞ MÖVZULARIN TƏKRARI

MƏZMUN STANDARTLARI: 1.1.1., 1.2.1., 3.1.1.

İNTEQRASIYA: *Fənlərarası* - A.d.: 1.1.1., T.i.: 2.2.5.

*Fəndaxili* - 1.2.3., 2.1.1.



**MƏQSƏD:** Əvvəlki 7 dərs müddətində mənim sənilmiş mövzuları və onlara uyğun musiqi materiallarını yada salır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 9 dəq.

Problem vəziyyəti yaratmaq üçün öyrənilmiş mahnıların hərəsindən bir bənd xorla ifa olunur. Müəllim sinfə suallarla müraciət edir:

— Axırda ifa etdiyiniz «Qızıl payız» mahnısı ilin hansı fəslinə aiddir?

Şagirdlər sualları cavablandırırlar. Bundan sonra müəllim tədqiqat xarakterli suallar verir.

### TƏDQİQAT SUALLARI:

— Hansı xüsusiyyətinə görə «Qızıl payız» mahnısı mahnı janrına aid edilir?

— Hansı xüsusiyyətinə görə «Ağacda leylək» mahnısı mahnı-rəqs janrına aid edilir?

— «Tənbəl» mahnısını hansı janra aid etmək olar?

### 2. Tədqiqatın aparılması – 10 dəq.

Şagirdlər sıralara müvafiq olaraq üç qrupa bölünür. Adıçəkilən mahnıların sözləri yazılmış və müxtəlif xarakterli şəkillər çəkilmiş vərəqlər şagirdlərə paylanılır. Lövhədə bəstəkarların şəkilləri asılır.



**TAPŞIRIQ:** «Qızıl payız» və «Ağacda leylək» mahnılarının oxşar və fərqli cəhətlərini müqayisə edin, bəstəkarları şəkillərinə görə tanıyın. Təqdim olunan şəkillərin hansı mahnıya aid olduğunu təyin edin.

### 3. İnfomasiya mübadiləsi və müzakirəsi – 7 dəq.

Aydınlaşdırılır ki, mahnının janrı onun quruluşuna və xarakterinə görə müəyyənləşdirilir.

### 4. Nəticə və ümumiləşdirmə – 4 dəq.

Musiqi nümunələrinin janrı onların xarakterinə uyğun təyin edilir.

### 5. Yaradıcı tətbiqetmə – 10 dəq.

a) «Ağacda leylək» mahnısının təranələri altında məktəblilər rəqs edirlər.

b) «Tutu nənəm» mahnısının xarakterini rəqs hərəkətləri ilə göstərirlər.

### 6. Qiymətləndirmə və ya refleksiya – 5 dəq.

Dərs ümumiləşdirilir:

— Bu gün biz hansı mahnıları yada saldıq?

— Bu mahnıların müəllifləri kimdir?

## MUSİQİDƏ RONDO

### RONDO VƏ MÜXTƏLİF JANRLAR

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 3.1.1., 3.3.3.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.2.3., H.b.: 3.2.1., F.t.: 2.1.1.

*Fəndaxili* - 1.2.2., 1.2.3., 2.1.1.



**MƏQSƏD:** Mahnı nümunələri vasitəsilə rondo quruluşunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, Venn diaqramı

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 7 dəq.

Problem vəziyyəti yaratmaq üçün Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın fortepiano aləti üçün yazılmış «Rondo» əsəri dinlənilir. Suallarla sinfə müraciət edilir:

— Uşaqlar, dinlədiyiniz «Rondo» əsərində tez-tez təkrar olunan musiqi parçaları varmı?

— Təkrar olunan musiqi parçaları neçə dəfə səslənir?

Şagirdlər müəllimin köməyi ilə sualları cavablandırırlar.



## 9-cu mövzu

### TƏDQİQAT SUALI:

— «Rondo» əsərində neçə təkrar olunan və neçə təkrar olunmayan musiqi parçası var?

### 2. Tədqiqatın aparılması – 8 dəq.

Sinif qruplara bölünür, birinci qrupa üzərində «A», ikinci qrupa «B» və üçüncü qrupa «C» yazılmış iş vərəqləri paylanır.

**TAPŞIRIQ:** Musiqini dinləyin. Musiqidə təkrar olanda «A» vərəqini, təkrar olunmayan musiqi parçaları olanda isə «B» və «C» vərəqlərini qaldırın.

### 3. İnformasiya mübadiləsi və müzakirəsi – 6 dəq.

«Rondo»da «refren» adlanan I hissənin üç dəfə, xaraktercə refrendən fərqlənən «B» və «C» musiqi parçalarının hərəsinin bir dəfə səsləndiyi müəyyənləşdirilir.

### 4. Nəticə və ümumiləşdirmə – 4 dəq.

Rondo quruluşunu belə sxemlə göstərmək olar: ABACA.

### 5. Yaradıcı tətbiqetmə – 16 dəq.

Musiqisi Oqtay Rəcəbova, sözləri Sevinc Nuruqızına məxsus olan «Üçüncülərik biz», sonra kiçikhəcmli mi minor qammasında səslənən «Biz qızlarıq» mahnılarının melodiyası öyrədilir.

**TAPŞIRIQ:** 1. «Üçüncülərik biz» mahnısının  $\frac{3}{4}$  xanə ölçüsünə ifa zamanı düzgün dirijorluq edin. 2. «Biz qızlarıq» mahnısını yazıldığı mi minor qamma-sında tonika üçsəslisi ilə oxuyun.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərsin mövzusu ümumiləşdirilir:

- Bu gün biz rondo quruluşunu öyrənməyə çalışdıq. Buna necə nail olduq?
- Sualın cavabını hansı musiqi əsərinin nümunəsində araşdırıdıq?
- «Üçüncülərik biz» və «Biz qızlarıq» mahnıları bir-birindən necə fərqlənir?

## 10-cu mövzu

### MAHNILAR VƏ RONDO

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 3.1.1., 3.3.3.

**İNTEQRASIYA:** Fənlərarası - A.d.: 1.1.2., H.b.: 3.2.1., F.t.: 2.1.1.

Fəndaxili - 1.2.2., 2.1.1.



**MƏQSƏD:** Mahnıların köməyi ilə rondo quruluşunu aydınlaşdırır.



**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, konseptual cədvəl, modelləşdirmə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:****1. Motivasiya – 7 dəq.**

Problem vəziyyəti yaratmaq üçün «Üçüncülərik biz», «Biz qızlarıq» mahnıları ayrı-ayrılıqla xorla ifa olunur. Sonra sinfə müraciət olunur:

- Biz «Üçüncülərik biz» və «Biz qızlarıq» mahnılarını necə oxuduq?
- Bu iki mahnının xarakteri fərqlənirmi?

Şagirdlər suallara mümkün cavabları verirlər.

**TƏDQİQAT SUALI:**

- Mahnılarla rondo quruluşunu necə yaratmaq olar?

**2. Tədqiqatın aparılması – 10 dəq.**

Bəstəkar Oqtay Rəcəbovun Sevinc Nuruqızının sözlərinə bəstələdiyi kiçik-həcmli, marş xarakterli «Oğlanlarıq» mahnısı öyrədilir.

Sinif qızlar və oğlanlar olmaqla iki qrupa bölünür. Qruplara üzərində cədvəl olan iş vərəqləri paylanır.

**TAPŞIRIQ:** Cədvəli doldurun.

| Mahnılar          | Məzmun | Xarakter |
|-------------------|--------|----------|
| «Üçüncülərik biz» |        |          |
| «Biz qızlarıq»    |        |          |
| «Oğlanlarıq»      |        |          |

**3. İnfomasiya mübadiləsi və müzakirəsi – 7 dəq.**

Rondo quruluşunda necə mahnılardan istifadə olunduğu araşdırılır.

**4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Rondo quruluşlu əsərlər üçün ən azı bir təkrar olunan və bir təkrar olunmayan, iki müxtəlif xarakterli musiqi nümunəsi olur.

**5. Yaradıcı tətbiqetmə – 14 dəq.**

«Üçüncülərik biz» (A), «Biz qızlarıq» (B) və «Oğlanlarıq» (C) mahnıları ABACA quruluşuna uyğun xorla ifa olunur. «Biz qızlarıq» mahnısını qızlar, «Oğlanlarıq» mahnısını oğlanlar, «Üçüncülərik biz» mahnısını isə bütün sinif birgə oxuyur.

**TAPŞIRIQ:** 1. «Üçüncülərik biz», «Biz qızlarıq» və «Oğlanlarıq» mahnılarını oxuyarkən onların xanə ölçülərinə uyğun dirijorluq edin.

2. Mahnıların xarakterinə görə rəqs hərəkətləri edin.

**6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

- Bu gün biz rondo quruluşunu mahnılardan istifadə etməklə aydınlaşdırıldıq.

Bunu necə etdik?

- Mövzu ilə əlaqədar hansı musiqi nümunələrindən istifadə etdik?



## **RONDO VƏ MAHNILAR**

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 3.1.1., 3.2.3.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 4.1.7., H.b.: 3.2.1., F.t.: 2.1.1.

*Fəndaxılı* - 2.1.1., 3.1.1.



**MƏQSƏD:** Rondo quruluşu anlayışını mahnilardan istifadə etməklə janrlarla əlaqələndirir.

**İŞ ÜSULU:** Diskussiya, rəsm assosiasiyyası, modelləşdirmə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### **1. Motivasiya – 7 dəq.**

Problem vəziyyəti yaratmaq üçün əvvəlcə Volfqanq Amadey Motsartın «Rondo» əsəri dinlənilir, sonra «Üçüncülərik biz», «Bir qızlarıq», «Oğlanlarıq» mahniları ABACA sxeminə uyğun xorla ifa olunur.

Suallarla sınıf müraciət edilir:

— Dirlədiyimiz Volfqanq Amadey Motsartın «Rondo» əsəri ilə oxuduğumuz mahni çələngi arasında hansı oxşar və fərqli cəhətlər var?

— Bu iki nümunədə refren neçə dəfə təkrar olunur?

Şagirdlər suallara cavab verirlər.

### **TƏDQİQAT SUALI:**

— Nəyə görə rondo janrında müxtəlif xarakterli musiqi nümunələrindən istifadə olunur?

### **2. Tədqiqatın aparılması – 12 dəq.**

Sinif «Qızlar» və «Oğlanlar» qrupuna və refreni ifa edəcək qruplara bölünür.

Mahnılardan təşkil edilmiş rondonun A ( ) B ( ) A ( ) C ( ) A ( ) kimi göstərilən sxemi iş vərəqində yazılıraq şagirdlərə paylanılır.

**TAPŞIRIQ:** Rondo quruluşlu mahnını oxuduqca sxemdəki hərflərin yanındakı mötərizədə janrin adını qeyd edin.

### **3. İnformasiya mübadiləsi və müzakirəsi – 9 dəq.**

Qruplara tapşırılmış mahnilar ayrı-ayrılıqda ifa olunur.

### **4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Müxtəlif xarakterli mahnilar vasitəsilə rondo quruluşunu və ikihissəli, üçhissəli quruluşları da yaratmaq mümkündür. Burada əsas şərt hissələr arasında xaraktercə təzadlılığı olmasıdır.

### **5. Yaradıcı tətbiqetmə – 10 dəq.**

Musiqisi bəstəkar Oqtay Zülfüqarova, sözləri Teymur Elçinə məxsus olan «Gözəl Vətən» mahnısı öyrədirilir.

**TAPŞIRIQ:** «Gözəl Vətən» mahnısını oxuyun və onun quruluşunu təyin edin.

### **6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

— Bu gün biz mahnilardan istifadə etməklə rondo quruluşunun yaradılması imkanlarını öyrəndik. Buna necə nail olduq?

— Sualın cavabını hansı əsərlərin nümunəsində tapdıq?

— İfa olunan əsərlərin müəllifləri kimdir?



## ZƏRBİ-MUĞAM VƏ RONDO

**MƏZMUN STANDARTLARI:** 1.1.1., 2.1.2., 3.1.1., 3.3.3.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.2.4., H.b.: 1.2.1., T.i.: 1.2.1.

*Fəndaxili*- 1.2.2., 2.1.1.



**MƏQSƏD:** Azərbaycan zərbi-muğamları və rondo quruluşu arasındaki əlaqəni aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müqayisə, müzakirə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**1. Motivasiya – 7 dəq.**

Problem vəziyyəti yaratmaq üçün «Qarabağ şikəstəsi» zərbi-muğamı səsləndirilir. Sinfə müraciət edilir:

— «Qarabağ şikəstəsi»nin xarakteri necədir?

Şagirdlər suala cavab verirlər.

**TƏDQİQAT SUALI:**

— «Qarabağ şikəstəsi» zərbi-muğamının rondo quruluşu ilə nə əlaqəsi var?

**2. Tədqiqatın aparılması – 12 dəq.**

Tütəkdə «Çoban bayatısı» Azərbaycan xalq mahnısı dinlənilir və «Qarabağ şikəstəsi»ndə tez-tez təkrarlanan refren ilə müqayisə edilir.

**TAPŞIRIQ:** 1. «Çoban bayatısı» və «Qarabağ şikəstəsi» musiqi əsərlərində oxşar melodiyaları təyin edin.

2. «Qarabağ şikəstəsi»ndə təkrarlanan hissələri sayın.

**3. İnfomasiya mübadiləsi və müzakirəsi – 7 dəq.**

Müzakirə zamanı «Qarabağ şikəstəsi» zərbi-muğamının rondo quruluşu haqqında fikirlər müzakirə olunur.

**4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Azərbaycan muğamlarında rondo quruluşuna rast gəlinir. «Qarabağ şikəstəsi» də rondo quruluşundadır.

**5. Yaradıcı tətbiqetmə – 12 dəq.**

Musiqisi Ağabacı Rzayevaya, sözləri Tofiq Mütəllibova məxsus olan «Şən yolka» mahnısı öyrənilir.

**TAPŞIRIQ:** 1. «Şən yolka» mahnısının xarakteri haqqında fikir söyləyin.

2. Mahnıya uşaq zərb alətləri ilə müşayiət yaradın.

**6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

— Uşaqlar, bu gün biz «Qarabağ şikəstəsi» Azərbaycan zərbi-muğamının rondo quruluşuna malik olduğunu aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?

— Mövzu ilə əlaqədar hansı musiqi nümunələrindən istifadə etdik?

— Bu əsərlərin müəllifləri kimdir?



## AZƏRBAYCAN XALQ RƏQSLƏRİ VƏ RONDO

MƏZMUN STANDARTLARI: 1.1.3., 1.2.3., 3.1.2.

İNTEQRASIYA: *Fənlərarası* - A.d.: 1.1.1., H.b.: 3.2.1.

*Fəndaxili* - 2.1.1., 3.1.2.



**MƏQSƏD:** Azərbaycan xalq rəqslərinin bir qisminin rondo quruluşunda olduğunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, müqayisə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**1. Motivasiya – 7 dəq.**

Problem vəziyyəti yaratmaq üçün «Turacı» Azərbaycan xalq rəqsi səsləndirilir. Sinfə suallar verilir:

- «Turacı» rəqsində bir neçə dəfə təkrar olunan musiqi parçaları varmı?
- «Turacı» rəqsinin xarakteri necədir?

Şagirdlər suallara cavab verirlər.

**TƏDQİQAT SUALI:**

— «Turacı» rəqsinin quruluşu rondoya oxşayırmı?

**2. Tədqiqatın aparılması – 11 dəq.**

Sinif qruplara bölünür. I qrup «Turacı» rəqsində bir neçə dəfə təkrar olunan melodiya səslənəndə əl çalır. II qrup təkrarlanmayan melodiylar səslənəndə çırçıq çalır.

**TAPŞIRIQ:** Təkrarlanmayan melodiyanın təranələri altında oğlanlar, təkrarlanan melodiya səslənəndə isə qızlar rəqs hərəkətləri etsinlər.

**3. İnfomasiya mübadiləsi və müzakirəsi – 10 dəq.**

Volfqanq Amadey Motsartın «Rondo»su səsləndirilir və «Turacı» rəqsi ilə müqayisə olunur.

**4. Nəticə və ümumiləşdirmə – 4 dəq.**

«Turacı» rəqsi rondo quruluşundadır. Burada 3 dəfə təkrar olunan refren (II, IV və VI) səslənir.

**5. Yaradıcı tətbiqetmə – 9 dəq.**

Oqtay Rəcəbovun «Üçüncülərik biz», «Biz qızlarıq», «Oğlanlarıq» mahnıları rondo quruluşunda ifa olunur.

**TAPŞIRIQ:** «Turacı» rəqsinin rondo quruluşu ilə Oqtay Rəcəbovun mahnılarından yaranmış rondonu müqayisə edin.

**6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

- Bu dərsdə biz «Turacı» Azərbaycan xalq rəqsinin rondo quruluşu ilə əlaqəsini aydınlaşdırıldıq. Buna necə nail olduq?

- Daha hansı musiqi nümunəsini dinlədik?

- Onların müəllifləri kimdir?



## AZƏRBAYCAN XALQ VƏ BƏSTƏKAR YARADICILIĞINDA RONDO

**MƏZMUN STANDARTLARI:** 1.1.3., 1.2.3., 3.1.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.1.2., H.b.: 3.2.1.

*Fəndaxili* - 1.1.2., 1.2.2.



**MƏQSƏD:** Azərbaycan xalq və bəstəkar musiqisinin rondo quruluşu ilə əlaqəsini aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, müqayisə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**1. Motivasiya – 7 dəq.**

Problem vəziyyəti yaratmaq üçün «Naxçıvan yallısı» adlanan xalq rəqsi səsləndirilir. Bundan sonra Qara Qarayevin rondo quruluşlu «Şən əhvalat» fortepiano pyesi səsləndirilir.

Sinfə müraciət edilir:

— «Naxçıvan yallısı» ilə «Şən əhvalat» fortepiano pyesi arasında hansı oxşar cəhətlər var?

Şagirdlər suala cavab verirlər.

**TƏDQİQAT SUALI:**

— Dirlədiyiniz musiqi nümunələri ilə rondo quruluşu arasında hansı əlaqə var?

**2. Tədqiqatın aparılması – 14 dəq.**

Rondo quruluşunda olan refren və digər hissələri əyani göstərmək üçün şagirdlərə A, B, C, D hərfləri yazılmış kvadratşəkilli vərəqlər paylanılır.

**TAPŞIRIQ:** Verilən bu vərəqlərdən rondo quruluşunu yığın.

**3. İformasiya mübadiləsi və müzakirəsi – 7 dəq.**

«Naxçıvan yallısı» rəqsində və «Şən əhvalat» fortepiano pyesində rondo quruluşunun olması ətrafında diskussiya aparılır və onlar müqayisə olunur.

**4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Dirlənilən musiqi nümunələrinin hər ikisi rondo quruluşuna malikdir.

**5. Yaradıcı tətbiqetmə – 11 dəq.**

Musiqisi Səid Rüstəmova, sözləri Mirmehdi Seyidzadəyə məxsus olan «Göydə süzən gəmi» mahnisı öyrədilir.

**TAPŞIRIQ:** 1. «Göydə süzən gəmi» mahnisının hansı hadisəyə həsr olduğunu söyləyin.

2. Mahnının xarakterini müəyyənləşdirin.

**6. Qiymətləndirmə və ya refleksiya – 3 dəq.**

Dərs ümumiləşdirin:

— Bu dərsdə biz xalq və bəstəkar musiqimizdə rondo quruluşunu aydınlaşdırmağa çalışdıq. Buna necə nail olduq?

— Mövzu ilə əlaqədar hansı musiqi nümunələrindən istifadə etdik?

— Onların müəllifləri kimdir?



## İNTONASIYA VƏ MUSIQİNİN İNKİŞAFI İNTONASIYA VƏ MUSIQİ OBRAZI

MƏZMUN STANDARTLARI: 1.2.2., 2.1.1., 3.2.1., 3.3.2.

İNTEQRASIYA: *Fənlərarası* - A.d.: 4.17., H.b.: 3.2.1., F.t.: 2.1.1.

*Fəndaxili* - 1.2.3., 2.1.1.



**MƏQSƏD:** Musiqi obrazının yaradılmasında intonasiyanın rolunu müəy-yenləşdirir.

**İŞ ÜSULU:** Beyin həmləsi, müqayisə, diskussiya

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**1. Motivasiya – 5 dəq.**

Problem vəziyyəti yaratmaq üçün bəstəkar Fikrət Əmirovun «Sevil» operasından «Sevilin laylası» və «Atakişinin kupletləri» səsləndirilir. Sonra sinfə sual verilir:

- Dinlədiyiniz hər iki musiqi nümunəsində kimlərin obrazı təsvir olunur?
- Bu obrazları yaratmaq üçün bəstəkar hansı xarakterli musiqi yazmışdır?  
Şagirdlər suallara müxtəlif cavablar verirlər.

**TƏDQİQAT SUALI:**

— Musiqi obrazını yaratmaq üçün bəstəkarlar intonasiyanı təşkil edən hansı musiqi ifadə vasitələrindən istifadə edirlər?

**2. Tədqiqatın aparılması – 10 dəq.**

Şagirdlərə intonasiyanı təşkil edən musiqi ifadə vasitələrinin adlarını yazmaq üçün sxem çəkilmiş vərəq paylanılır.

**İntonasiya**

|    |  |
|----|--|
| 1. |  |
| 2. |  |
| 3. |  |
| 4. |  |
| 5. |  |
| 6. |  |
| 7. |  |

**TAPSIRIQ:** «Sevilin laylası» və «Atakişinin kupletləri» mahnılarında istifadə olunan musiqi ifadə vasitələrinin adını söyləyin.

**3. İnformasiya mübadiləsi və müzakirəsi – 10 dəq.**

Mahnılardakı obrazların xarakteri haqqında fikir mübadiləsi edilir və onlara uyğun şəkillər nümayiş etdirilir.

**4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Bəstəkarlar musiqi obrazı yaratmaq üçün intonasiyanı təşkil edən yeddi musiqi ifadə vasitəsindən istifadə edirlər.

**5. Yaradıcı tətbiqetmə – 14 dəq.**

Musiqisi Oqtay Rəcəbova, sözləri Əjdər Ağayevə məxsus olan «Qalx ayağa, Azərbaycan!» mahnısı öyrədilir.



**TAPŞIRIQ:** Mahnını ifa edin və xarakterinə uyğun hərəkətlər edin.

#### 6. Qiymətləndirmə və ya refleksiya – 3 dəq.

Dərs ümumiləşdirilir:

- Bu gün biz musiqi obrazlarının yaradılmasında intonasianın rolunu aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?
- Mövzunun aydınlaşdırılması üçün hansı bəstəkarların mahnılarından istifadə etdik?
- Bu əsərlərin müəllifləri kimdir?

## İFADƏLİ MAHNI OXUMAQ VƏ İFADƏLİ NİTQ

**MƏZMUN STANDARTLARI:** 2.1.1., 3.1.1., 3.2.3.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.2.3., H.b.: 1.2.1.

*Fəndaxili* - 1.2.3., 2.1.2.



**MƏQSƏD:** Mahnının ifadəli oxunmasında və mahnının mətninin şeir kimi deyilməsində ifadə vasitələrinin rolunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə

#### DƏRSİN MƏRHƏLƏLƏRİ:

##### 1. Motivasiya – 7 dəq.

«Qalx ayağa, Azərbaycan!» mahnısı xorla ifa edilir və onun mətni şeir kimi oxunur. Sonra şagirdlərə suallar verilir:

- İfa etdiyiniz mahnı nəyə həsr olunub?
- Mahnını ifa edərkən hansı musiqi ifadə vasitələrindən istifadə olunur?
- Mahnının melodiyası və mətni arasında uyğunluq varmı?

#### TƏDQİQAT SUALI:

- Mahnının mətni onun melodiyasının xarakterinə təsir edirmi?

##### 2. Tədqiqatın aparılması – 10 dəq.

Mahnının mətnində pafosla səslənən sözlərin musiqiyə uyğunluğunu öyrənmək məqsədilə uşaqlara iş vərəqində çəkilmiş bir cədvəl təqdim olunur:

| Mahnının adı              | Pafosla səslənir                          | Adı səslənir                              |
|---------------------------|---|---|
| «Qalx ayağa, Azərbaycan!» | 1. Mahnının bəndi<br>2. Mahnının nəqəratı | 1. Mahnının bəndi<br>2. Mahnının nəqəratı |



## 16-ci mövzu

**TAPŞIRIQ:** Bu cədvəldə mahnının bəndinin və nəqəratının necə səslənməsini təyin edib qarşısında (+) işarəsi qoynu.

### 3. İnförmasiya mübadiləsi və müzakirəsi – 10 dəq.

Mahnının xorla ifadəli şəkildə oxunmasında və şeirin ifadəli deyilməsində çox vacib olan ifadə vasitələri açıqlanır.

### 4. Nəticə və ümumiləşdirmə – 4 dəq.

Musiqi ifadə vasitələri mahnının ifadəli oxunmasına kömək edir. Mahnının mətni onun melodiyasının xarakterinə təsir edir.

### 5. Yaradıcı tətbiqetmə – 10 dəq.

Musiqisi Tofiq Quliyevə, sözləri Süleyman Rüstəmə məxsus olan «Neftçilər» mahnısı öyrənilir.

**TAPŞIRIQ:** 1. «Neftçilər» mahnısını ifadəli oxumağa çalışın.

2. Mahniya uşaq zərb alətləri vasitəsilə ritmik müşayiət yaradın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz mahnının və şeirin ifa olunmasında ifadə vasitələrinin rolunu müəyyənləşdirdik. Buna necə nail olduq?

— Sualın cavabını hansı musiqi nümunələri vasitəsilə araşdırıldıq?

— Əsərlərin müəllifləri kimdir?

## 17-ci mövzu

# MUSIQİ ƏSƏRLƏRİNİN EMOSİONAL XARAKTERİ

**MƏZMUN STANDARTLARI:** 2.1.1., 3.1.1., 3.2.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 4.1.7., H.b.: 1.4.1.

*Fəndaxili* - 3.1.1., 3.3.3.



**MƏQSƏD:** Müxtəlif xarakterli intonasiyaların musiqi əsərlərinin yaranmasında rolunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə, rəsm assosiasiyyası

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 6 dəq.

Problem vəziyyəti yaratmaq üçün Üzeyir Hacıbəylinin «Cəngi», Qara Qarayevin «Fikirli» və Musa Mirzəyevin «Bahar təranələri» fortepiano pyesləri səsləndirilir. Əsərlərin adları müzakirə zamanı açıqlanır.

### TƏDQİQAT SUALI:

— Müəyyən xarakterli musiqinin yaradılmasında nədən istifadə olunmalıdır?

### 2. Tədqiqatın aparılması – 7 dəq.

Sinif qruplara bölünür. Hər qrupa müxtəlif xarakterli şəkillər paylanılır.



**TAPSIRIQ:** Musiqi nümunələrinin xarakterinə uyğun şəkilləri seçin və seçiminizi əsaslandırın.

**3. İnformasiya mübadiləsi və müzakirəsi – 5 dəq.**

Musiqi əsərlərinin yaradılmasında müxtəlif xarakterli musiqi özəkləri haqqında anlayışlar araşdırılır.

**4. Nəticə və ümumiləşdirmə – 5 dəq.**

Musiqi özəyinin xarakteri bütün əsərin xarakterinə təsir edir.

**5. Yaradıcı tətbiqetmə – 18 dəq.**

Musiqisi Səid Rüstəmova, sözləri Mirmehdi Seyidzadəyə məxsus olan «Qərənfil» mahnısı öyrətilir.

**TAPSIRIQ:** 1. «Qərənfil» mahnısını onun xarakterinə uyğun oxuyun.

2. Bu mahnıya uşaq zərb alətləri ilə ritmik müşayiət yaradın.

**6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz emosiyanın mahnının xarakterinə təsirini aydınlaşdırıldıq.

Bunu necə etdik?

— Mövzunu aydınlaşdırmaq üçün hansı musiqi nümunələrindən istifadə etdik?

— Bu əsərlərin müəllifləri kimdir?

## **İFADƏLİ VƏ TƏSVİRİ İNTONASIYALAR**

**MƏZMUN STANDARTLARI:** 2.1.1., 3.1.1., 3.2.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.1.4., H.b.: 1.3.1.

*Fəndaxili* - 2.1.1., 3.2.2., 3.3.3.



**MƏQSƏD:** İfadəli və təsviri intonasiyaların musiqi əsərlərində rolunu aydınlaşıdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, rəsm assosiasiyyası

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**1. Motivasiya – 7 dəq.**

Problem vəziyyəti yaratmaq üçün Qara Qarayevin «Fikirli» fortepiano pyesindən və «Heyratı» Azərbaycan xalq zərbi-muğamından bir parça səsləndirilir. Sinfə suallarla müraciət edilir:

— Dinlədiyiniz bu iki əsər bir-birindən nə ilə fərqlənir?

— «Heyratı» Azərbaycan xalq zərbi-muğamı haqqında nə deyə bilərsiniz?

Şagirdlər suallara cavab verirlər.

**TƏDQİQAT SUALI:**

— Musiqidə ifadəli və təsviri intonasiyaları necə fərqləndirmək olar?

**2. Tədqiqatın aparılması – 7 dəq.**

Sinif qruplara bölünür. Dinlənilmiş əsərlər yenidən səsləndirilir.



## 18-ci mövzu

**TAPŞIRIQ:** İş vərəqində «Fikirli» fortepiano pyesinin və «Heyratı» zərb-i-muğamının məzmununa uyğun şəkil çəkin. (Yaxud təqdim edilmiş şəkillərdən musiqilərin məzmununa uyğun olanları seçin.)

### 3. İnfomasiya mübadiləsi və müzakirəsi – 10 dəq.

İfadəli və təsviri intonasiya anlayışı dəqiqləşdirilir.

### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Musiqi əsərləri ifadəli və təsviri intonasiyalar əsasında musiqi ifadə vasitələrindən istifadə edilməklə yaranır.

### 5. Yaradıcı tətbiqetmə – 14 dəq.

Musiqisi Asya Sultanovaya, sözləri Teymur Elçinə məxsus olan «Çəkicim, vur!» mahnısı öyrədilir.

**TAPŞIRIQ:** Uşaq zərb alətləri ilə «Çəkicim vur!» mahnısına ritmik müşayiət yaradın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz ifadəli və təsviri intonasiyalar anlayışlarını aydınlaşdırıq. Buna necə nail olduq?

— Dərsin mövzusunu aydınlaşdırmaq üçün hansı musiqi nümunələrindən istifadə etdik?

— Bu əsərlərin müəllifləri kimdir?

## 19-cu mövzu

# DƏNİZ OBRAZI AZƏRBAYCAN VƏ KLASSİK RUS BƏSTƏKARLARININ YARADICILIĞINDA

**MƏZMUN STANDARTLARI:** 1.1.2., 2.1.2., 3.1.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.2.2., H.b.: 1.2.1., T.i.: 2.1.1.

*Fəndaxili* - 1.2.2., 1.2.3., 3.3.3.



**MƏQSƏD:** Klassik bəstəkarların yaradıcılığındakı dəniz obrazının oxşar və fərqli cəhətlərini aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, rəsm assosiasiyası, Venn diaqramı

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 7 dəq.

Problem vəziyyəti yaratmaq üçün Qara Qarayevin «Dəniz estakadası» filminə yazdığı musiqidən və Nikolay Andreyeviç Rimski-Korsakovun «Sadko» əsərində dəniz obrazı təsvir edilmiş musiqidən bir parça səsləndirilir. Şagirdlərə suallar verilir:

- Qara Qarayevin təsvir etdiyi dəniz obrazının xarakteri necədir?  
Bu dənizin adı nədir?
- Nikolay Andreyeviç Rimski-Korsakovun təsvir etdiyi dəniz obrazının xarakteri necədir?



— Bu iki dəniz obrazı bir-birindən necə fərqlənir?  
Şagirdlər suallara cavab verirlər.

### TƏDQİQAT SUALI:


— Bəstəkarlar obraz yaratmaq üçün nədən istifadə edirlər?

#### 2. Tədqiqatın aparılması — 7 dəq.

Sinif qruplara bölünür. Adı çəkilən əsərlər təkrarən səsləndirilir.

**TAPŞIRIQ:** 1. Dəniz obrazını təsvir edən şəkillərdən dinlənilən musiqi nümunələrinə uyğun gələnini seçin.

2. Venn diaqramı vasitəsilə dinlənilən musiqi əsərlərinin oxşar və fərqli cəhətlərini göstərin.



#### 3. İnförmasiya mübadiləsi və müzakirəsi — 10 dəq.

Dinlənilən musiqi nümunələrində dəniz obrazının yaradılmasında musiqi ifadə vasitələrinin rolü dəqiqləşdirilir.

#### 4. Nəticə və ümumiləşdirmə — 3 dəq.

Musiqi ifadə vasitələrilə istənilən obrazı, o cümlədən dəniz obrazını yaratmaq olar.

#### 5. Yaradıcı tətbiqetmə — 14 dəq.

Musiqisi Telman Hacıyevə, sözləri Rəfiq Zəkaya məxsus olan «Balaca neftçi» mahnısı öyrədilir.

**TAPŞIRIQ:** Uşaq zərb alətləri ilə mahnıya ritmik müşayiət yaradın.

#### 6. Qiymətləndirmə və ya refleksiya — 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu gün biz Azərbaycan və rus bəstəkarlarının yaradıcılığında dəniz obrazı mövzusunu aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?

— Mövzu ilə əlaqədar hansı musiqi əsərlərini dinlədik?

— Bu əsərlərin müəllifləri kimdir?



## **MUSIQİNİN İNKİŞAFI**

**MƏZMUN STANDARTLARI:** 1.1.2., 2.1.2, 3.2.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.2.5., R.: 3.2.1., H.b.: 1.2.1.

*Fəndaxili* - 1.2.2., 3.1.1.



**MƏQSƏD:** Musiqinin inkişafına səbəb olan ifadə vasitələrini təyin edir (araşdırır).

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, şifahi esse

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**1. Motivasiya – 9 dəq.**

Problem vəziyyəti yaratmaq üçün «Samur» mahnısı əvvəlcə eyni bir mf nüansi ilə əvvəldən axıra kimi dinlənilir. Sonra isə mahnının birinci cümləsi əvvəlcə mf, ikinci dəfə mp nüansi ilə səsləndirilir. Bundan sonra sinfə sualla müraciət edilir:

- «Samur» mahnısını iki cür ifada dinlədiniz. Bu ifalar arasında nə fərq var?
- İkinci ifada təzadlılığı əldə etmək üçün hansı vasitələrdən istifadə olunmuşdur?

Şagirdlər suallara cavab verirlər.

**TƏDQİQAT SUALI:**

- Musiqinin inkişaf etdirilməsi üçün hansı musiqi ifadə vasitələrindən istifadə olunur?

**2. Tədqiqatın aparılması – 10 dəq.**

Sinif iki qrupa bölünür. «Samur» mahnısı və onun ardınca «Bayatı-İsfahan» təsnifi səsləndirilir.

**TAPŞIRIQ:** 1. «Samur» mahnısına ritmik müşayiət yaradın.

2. «Samur» və «Bayatı-İsfahan» musiqi nümunələrinin oxşar və fərqli cəhətlərini söyləyin.

**3. İnformasiya mübadiləsi və müzakirəsi – 10 dəq.**

«Samur» mahnısının inkişafına səbəb olan musiqi ifadə vasitələri açıqlanır.

**4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Musiqinin inkişafı üçün fərqli nüanslardan da istifadə etmək mümkündür.

**5. Yaradıcı tətbiqetmə – 10 dəq.**

Musiqisi Rauf Hacıyevə, sözləri Məmməd Rahimə məxsus olan «Samur» mahnısı öyrətilir.

**TAPŞIRIQ:** «Samur» mahnısının məzmunu, xarakteri haqqında fikir söyləyin.

**6. Qiymətləndirmə və ya refleksiya – 3 dəq.**

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz musiqinin inkişafına təsir göstərən vasitələri araşdırmağa çalışdıq. Bunu necə etdik?

- Sualın cavabını hansı əsərlərin vasitəsilə araşdırıldığ?

- Bu əsərlərin müəllifləri kimdir?



## AVROPA VƏ RUS BƏSTƏKARLARININ YARADICILIĞINDA XALQ MUSIQİSİ

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 3.2.1., 3.3.2.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 3.1.3., H.b.: 1.3.2.  
*Fəndaxili* - 2.1.2., 3.2.2.



**MƏQSƏD:** Professional musiqinin yaranmasında xalq musiqisinin bir vəsiyyət olduğunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müqayisə, müzakirə

**DƏRSİN MƏRHƏLƏLERİ:**

**1. Motivasiya – 5 dəq.**

Problem vəziyyəti yaratmaq üçün fransız bəstəkarı Jan Batist Lüllinin «Qavot» adlanan əsəri dinlənilir. Müəllim şagirdlərə suallarla müraciət edir:

- Dinlədiyiniz fransız xalq rəqsi əsasında yazılmış Jan Batist Lüllinin «Qavot» əsəri kənd, yoxsa şəhər musiqisinə aiddir?
- Bu rəqsin xarakteri necədir?

Şagirdlər sualları cavablandırırlar. Bundan sonra tədqiqat sualı verilir.

**TƏDQİQAT SUALI:**

- Bəstəkarlar nə üçün öz əsərlərində xalq musiqisindən istifadə edirlər?

**2. Tədqiqatın aparılması – 9 dəq.**

Fransız xalq rəqsi «Qavot», sonra isə J.B.Lüllinin eyniadlı əsəri səslənir.

**TAPŞIRIQ:** «Müxtəlif Avropa xalq rəqsləri və professional bəstəkar rəqsləri təsvir edilmiş şəkillərdən dinlənilmiş musiqi nümunələrinə uyğun olanını seçin.

**3. İnformasiya mübadiləsi və müzakirəsi – 10 dəq.**

Xalq musiqisindən istifadə olunan məlum professional musiqi nümunələrinin adı sadalanır. Mixail Qlinkanın «Ruslan və Lyudmila» operasından «İran qızlarının xoru» və Rəşid Behbudovun ifasında «Qalanın dibində» xalq mahnısı səsləndirilir.

**4. Neticə və ümumiləşdirmə – 3 dəq.**

Xalq musiqisindən bəstəkar yaradıcılığında professional musiqinin yaranmasında istifadə edilir.

**5. Yaradıcı tətbiqetmə – 14 dəq.**

Musiqisi Ağabacı Rzayevaya, sözləri Tofiq Mütəllibova məxsus «Vətən» mahnısı öyrədilir.

**TAPŞIRIQ:** «Vətən» mahnısının ritminə uyğun uşaq zərb alətləri vasitəsilə müşayiət yaradın.

**6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

- Bu dərsdə xalq musiqisinin bəstəkar musiqisinin inkişafına təsirini araşdırmağa çalışdıq. Bunu necə etdik?

- Mövzu ilə əlaqədar hansı musiqi nümunələrindən istifadə etdik?

- Bu əsərlərin müəllifləri kimdir?



## AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA XALQ MUSIQİSİ

MƏZMUN STANDARTLARI: 1.1.2., 2.1.1., 3.2.3.

İNTEQRASIYA: *Fənlərarası* - A.d.: 2.2.4., H.b.: 3.4.1.

*Fəndaxili* - 2.1.1., 3.3.3.



**MƏQSƏD:** Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq musiqisindən istifadənin musiqinin inkişafına təsirini aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, Venn diaqramı

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 10 dəq.


Problem vəziyyəti yaratmaq üçün «Dağların başı qışda qar olur» Azərbaycan xalq mahnısı və bəstəkar Musa Mirzəyevin «Bahar təranələri» fortepiano pyesi səsləndirilir. Sinfə sual verilir:

- Uşaqlar, dinlədiyiniz bu iki musiqi nümunəsi arasında hansı oxşar cəhət var?
- Bu əsərlərin səslənməsində hansı musiqi alətləri iştirak edirdi? Şagirdlər suallara mümkün cavabları verirlər.

### TƏDQİQAT SUALI:

- Xalq musiqisindən istifadə bəstəkar musiqisini necə inkişaf etdirir?

### 2. Tədqiqatın aparılması – 8 dəq.



Şagirdlər iki qrupa bölünür. Müəllim üzərində Venn diaqramı çəkilmiş iş vərəqlərini şagirdlərə paylayır.

**TAPŞIRIQ:** I qrup «Dağların başı qışda qar olur» və «Bahar təranələri» əsərlərində olan oxşarlığı, II qrup isə fərqli cəhətləri diaqramda qeyd etsin.

### 3. İnformasiya mübadiləsi və müzakirəsi – 10 dəq.

Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq musiqisindən istifadə olunaraq yaradılmış musiqi nümunələri sadalanır və onlar ətrafında müzakirə aparılır.

### 4. Nəticələr və ümumiləşdirmə – 4 dəq.

Xalq musiqisindən istifadə yeni musiqi janrlarının yaranmasına səbəb olur.

### 5. Yaradıcı tətbiqetmə – 15 dəq.

Musiqisi Midhəd Əhmədova, sözləri Tofiq Mütəllibova məxsus «Canlı güşəmiz» mahnısı öyrədilir.

**TAPŞIRIQ:** 1. «Canlı güşəmiz» mahnısının musiqisi ilə sözləri arasındaki uyğunluğu müqayisə edin. 2. Bu mahnıya ritmik müşayiət yaradın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz milli bəstəkarlarımızın yaradıcılığında xalq musiqisindən istifadənin musiqinin inkişafına təsirini aydınlaşdırmağa çalışdıq. Buna necə nail olduq?

- Mövzu ilə əlaqədar hansı musiqi nümunələrindən istifadə etdik?
- Onların müəlliflərinin adını söyləyin.

## AZƏRBAYCAN MUSİQİSİ VƏ NOVRUZ BAYRAMI

**MƏZMUN STANDARTLARI:** 1.1.1., 2.1.2, 3.1.1.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.2.4., H.b.: 1.2.1.  
*Fəndaxili* - 2.1.2., 3.3.3.



**MƏQSƏD:** Novruz bayramı ilə əlaqədar yeni musiqi nümunələri ilə tanış olur.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə

### DƏRSİN MƏRHƏLƏLƏRİ:

#### 1. Motivasiya – 3 dəq.

Problem vəziyyəti yaratmaq üçün şagirdlər keçən dərsdə öyrəndikləri mahnını xorla oxuyurlar. Bundan sonra «Novruzu» Azərbaycan xalq rəqsinin təرانələri altında rəqs edirlər. Müəllim uşaqlara sualla müraciət edir:

- Uşaqlar, Novruz bayramı haqqında nə bilirsiniz?
  - Novruz bayramına həsr olunmuş hansı musiqi əsərlərini tanıyırsınız?
- Şagirdlər suallara cavab verirlər. Sonra tədqiqat sualı verilir.

#### TƏDQİQAT SUALI:

— Novruz bayramına həsr olunmuş mahnı və rəqslər digər musiqilərdən nə ilə fərqlənir?

#### 2. Tədqiqatın aparılması – 8 dəq.

Müəllim şagirdlərdən Novruz bayramı ilə əlaqədar hansı mahnıları bildiklərini soruşur. Mahnıların adları məlum olandan sonra həmin musiqi nümunələri ilə əlaqədar tapşırıq verilir.

**TAPŞIRIQ:** Dinlədiyiniz musiqi nümunələrinin xarakterlərini ifa zamanı rəqs hərəkətlərilə göstərin.

#### 3. İnförmasiya mübadiləsi və müzakirəsi – 10 dəq.

Şən, bayram əhvali-ruhiyyəli musiqi nümunələrində istifadə olunan musiqi ifadə vasitələri yada salınır və bir-biri ilə əlaqələndirilir.



## 23-cü mövzu

### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Şən, bayram əhvalı-ruhiyyəli musiqi nümunələrində oxşar ifadə vasitələrindən istifadə olunur.

### 5. Yaradıcı tətbiqetmə – 15 dəq.

Musiqisi Fikrət Əmirova, sözləri Zeynal Cabbarzadəyə məxsus olan «Bahar gəlir» mahnısı öyrədilir.

Şagirdlər bayram əhvalı-ruhiyyəli mahnı oxuyur və ya bildikləri Azərbaycan xalq rəqslerindən birinin təranələri altında rəqs edirlər.

**TAPŞIRIQ:** İfa olunan mahnilara ritmik müşayiət yaradın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 6 dəq.

Dərs ümumiləşdirilir:

– Bu dərsdə Novruz bayramı ilə əlaqədar dinlədiyimiz və ifa etdiyimiz musiqi nümunələri hansılardır?

– Dinlənilən musiqi nümunələrinin müəlliflərinin adını söyləyin.

## 24-cü mövzu

# VARİASIYA VƏ MUSIQİNİN İNKİŞAFI MUSIQİDƏ VARİASIYA

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 3.1.1., 3.3.1.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 4.1.7., H.b.: 3.2.1.

*Fəndaxili* - 2.1.2., 3.3.3.



**MƏQSƏD:** Musiqidə variasiya anlayışını aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, esse

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 8 dəq.

Problem vəziyyəti yaratmaq üçün variasiya quruluşuna bənzər olan «Əs, ey gilavar!» mahnısı dinlənilir. Sinfə müraciət edilir:

– Mahnının məzmununda nədən danışılır?

– Dinlədiyiniz xalq mahnısında musiqi cümlələri arasında dəyişiklikləri hiss etdinizmi?

Şagirdlər suallara cavab verirlər. Bundan sonra tədqiqat sualı verilir.

**TƏDQİQAT SUALI:**

– Dinlədiyiniz mahnıda variasiya elementlərindən necə istifadə olunmuşdur?

### 2. Tədqiqatın aparılması – 10 dəq.

Sinif 3 qrupa bölünür və hər qrup «Əs, ey gilavar!» mahnısının variasiya olunmuş üç musiqi cümləsini bir-birinin ardınca xorla oxuyur.

**TAPŞIRIQ:** I qrup 1-ci musiqi cümləsini ifa edəndə II qrup, II qrup 2-ci musiqi cümləsini ifa edəndə III qrup, III qrup 3-cü musiqi cümləsini ifa edəndə I və II qrup ritmik müşayiət yaratsın.



**3. İnfərmasiya mübadiləsi və müzakirəsi – 10 dəq.**

Gilavar küləyinin xarakteri aydınlaşdırılır və mahnının xarakteri ilə onun mətni arasında uyğunluq müəyyənləşdirilir.

**4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Variasiya eyni bir melodiyanın dəyişdirilməklə təkrar edilməsidir.

**5. Yaradıcı tətbiqetmə – 10 dəq.**

«Yelləli» Azərbaycan mahnı-rəqsinin melodiyası oxunur, sonra isə onun təرانələri altında rəqs edilir.

**TAPŞIRIQ:** 3 qrupa bölünmüş sinfin birinci qrupuna mahnı-rəqsin melodiyasını oxumaq, ikinci qrupuna rəqs etmək, üçüncü qrupuna isə musiqini oxuyanlara və rəqs edənlərə əl çalmaqla ritmi saxlamaq tapşırılır.

**6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

— Bu gün biz musiqidə variasiya anlayışını aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?

— Mövzunu aydınlaşdırmaq üçün bəstəkar, yoxsa xalq musiqisindən istifadə etdik?

**XALQ RƏQLƏRİ VƏ VARIASIYA**

**MƏZMUN STANDARTLARI:** 1.1.2., 1.2.3., 3.1.1.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 2.1.1., H.b.: 3.2.1., T.i.: 2.2.5.

*Fəndaxili* - 1.2.3., 2.1.1., 3.1.1., 3.3.3.



**MƏQSƏD:** Azərbaycan xalq rəqlərində variasiyanın rolunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə

**DƏRSİN MƏRHƏLƏLERİ:****1. Motivasiya – 7 dəq.**

Problem vəziyyəti yaratmaq üçün 6/8 (3/4) xanə ölçülü «Şalaxo» rəqsi səsləndirilir. Sinfə sualla müraciət olunur:

— «Şalaxo» rəqsi haqqında nə deyə bilərsiniz?

Şagirdlər II sinifdən bu rəqs haqqında bildiklərini danışırlar. Bundan sonra tədqiqat sualı verilir.

**TƏDQİQAT SUALI:**

— Azərbaycan xalq rəqsi ilə variasiya quruluşu arasında hansı əlaqə var?

**2. Tədqiqatın aparılması – 10 dəq.**

«Şalaxo» və Fikrət Əmirovun «Lirik rəqs» fortepiano pyesi səsləndirilir. Sinif qruplara bölünür.

**TAPŞIRIQ:** I qrup «Şalaxo» rəqsində eyni bir melodiyanın təkrarlandığıda necə dəyişikliyə uğradığını, II qrup «Lirik rəqs»in birinci iki xanəsi ilə ikinci iki xanəsi arasında hansı fərqi olduğunu izah etsin.

**3. İnfərmasiya mübadiləsi və müzakirəsi – 10 dəq.**

## 25-ci mövzu

«Şalaxo» rəqsinin melodiyasının ikinci dəfə təkrarlandıqda dəyişikliyə uğraması, «Lirik rəqs»də birinci iki xanə ilə eyni melodiyaya malik ikinci iki xanənin bir-birindən mf və mp nüansları ilə fərqləndiyi aydınlaşdırılır.

### 4. Nəticə və ümumiləşdirmə – 4 dəq.

Azərbaycan xalq rəqslərində də variasiyadan istifadə olunmuşdur.

### 5. Yaradıcı tətbiqetmə – 10 dəq.

Musiqisi Ramiz Mirışliyə, sözləri Rəfiq Zəkaya məxsus «Gəl, ay sığırçın» mahnısı öyrədirilir.

**TAPŞIRIQ:** «Gəl, ay sığırçın» mahnısının ritminə və tempinə uyğun uşaq zərb alətləri ilə müşayiət yaradın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz rəqs musiqisində variasiyanın rolunu aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?

— Mövzunu aydınlaşdırmaq üçün hansı musiqi nümunələrindən istifadə etdik?

— Bu əsərlərin müəllifləri kimdir?

## 26-ci mövzu

# AZƏRBAYCAN XALQ MAHNILARI VƏ VARIASIYA

**MƏZMUN STANDARTLARI:** 1.1.3., 1.2.3., 3.1.1.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.1.1., H.b.: 3.2.1.

*Fəndaxili* - 1.2.3., 1.2.2., 3.3.3.



**MƏQSƏD:** Azərbaycan xalq mahnılarında variasiyanın rolunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müqayisə və müzakirə, Venn diaqramı

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 7 dəq.

Problem vəziyyəti yaratmaq üçün bəstəkar Elnarə Dadaşovanın «Ağacda leylək» Azərbaycan xalq mahnısı mövzusunda xorla oxumaq üçün yazdığı «Variasiya»sı səsləndirilir. Uşaqlar da musiqini dinlədikcə onun melodiyasını zümrümə edirlər. Sinfə sual verilir:

— Uşaqlar, tanıdığınız bu melodiya haqqında nə deyə bilərsiniz?

— Eyni bir melodiya hər dəfə səslənəndə hansı dəyişikliklər olur?

Uşaqlar cavab verirlər. Sonra tədqiqat suali verilir.


### TƏDQİQAT SUALI:

— Azərbaycan xalq mahnıları ilə variasiya quruluşu arasında hansı əlaqə var?

### 2. Tədqiqatın aparılması – 8 dəq.

Sinif qruplara bölünür. Onlara üzərində Venn diaqramı çəkilmiş iş vərəqləri paylanılır.





**TAPŞIRIQ:** I qrup variasiyadakı oxşar, II qrup isə fərqli cəhətləri müəyyən-ləşdirsin. Bundan sonra müəllimin köməyilə Venn diaqramı doldurulur.

### 3. İnformasiya mübadiləsi və müzakirəsi – 8 dəq.

Dinlənilmiş musiqi nümunələri bir daha səsləndirilərək müqayisə edilir və variasiyanın sadə tərifi aydınlaşdırılır.

### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Variasiya musiqi əsərinin melodiyasının inkişafına təsir edən vasitədir.

### 5. Yaradıcı tətbiqetmə – 15 dəq.

Musiqisi Cavanşir Quliyevə, sözləri Rəfael Hüseynova məxsus olan «Vətən marşı» öyrədilir.

**TAPŞIRIQ:** «Vətən marşı» mahnısının ritminə və tempinə uyğun usaq zərb alətləri ilə müşayiət yaradın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

- Bu dərsdə biz Azərbaycan xalq və bəstəkar nümunələri vasitəsilə variasiya anlayışını bir daha aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?
- Mövzu ilə əlaqədar hansı musiqi əsərlərindən istifadə etdik?
- Bu əsərlərin müəllifləri kimdir?

## VARIASIYA VƏ MUSIQİNİN İNKİŞAFI

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 2.1.1., 3.2.3.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 4.1.7., H.b.: 1.3.2.

*Fəndaxili* - 1.2.3., 3.3.3.



**MƏQSƏD:** Variasiyanın musiqini inkişaf etdirən bir vasitə olduğunu aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə  
**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

### 1. Motivasiya – 8 dəq.

Problem vəziyyəti yaratmaq üçün əvvəlcə «Gül açdı» Azərbaycan xalq mahnısı, sonra isə bəstəkar Musa Mirzəyevin «Variasiya»ları səsləndirilir. Şagirdlərə suallar verilir:

- Uşaqlar, «Gül açdı» mahnısının müəllifi kimdir?



## 27-ci mövzu

— Simfonik orkestrin ifasında dinlədiyiniz «Variasiya» əsəri ilə «Gül açdı» xalq mahnısı arasında oxşarlıq varmı?

### TƏDQİQAT SUALI:

— Variasiya musiqinin inkişafına necə təsir edir?

### 2. Tədqiqatın aparılması – 10 dəq.

Sinif qruplara bölünür. I və II qrup uşaqlara üzərində dinlənilən əsərlərin adları yazılmış iş vərəqləri paylanılır.

**TAPŞIRIQ:** «Gül açdı» Azərbaycan xalq mahnısı və Musa Mirzəyevin «Variasiya»sı arasında oxşar və fərqli cəhətləri qısaca yazın.

### 3. İnfomasiya mübadiləsi və müzakirəsi – 10 dəq.

Dinlənilən xalq mahnısı və professional musiqi arasındaki oxşar və fərqli cəhətlər şifahi olaraq daha dəqiqləşdirilir.

### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Variasiya quruluşu musiqinin inkişafına səbəb olan ifadə vasitələrindən biridir.

### 5. Yaradıcı tətbiqetmə – 12 dəq.

Musiqisi Cahangir Cahangirova, sözləri Mirzə Ələkbər Sabirə məxsus «Yaz günləri» mahnısı öyrədirilir.

**TAPŞIRIQ:** «Yaz günləri» mahnısının ritminə uyğun uşaq zərb alətləri ilə müşayiət yaradın.

### 6. Qiymətləndirmə və ya refleksiya – 2 dəq.

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz musiqinin inkişafında variasiya quruluşunun əhəmiyyətini araşdırmağa çalışdıq. Bunu necə etdik?

— Mövzunu aydınlaşdırmaq üçün hansı musiqi nümunələrindən istifadə etdik?

— Bu əsərlərin müəllifləri kimdir?

## 28-ci mövzu

# MUSIQİNİN İNKİŞAFI VƏ LAD DƏYİŞİKLİYİ

**MƏZMUN STANDARTLARI:** 1.2.3., 2.1.1., 3.2.3.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 1.1.2., H.b.: 3.2.2.

*Fəndaxili* - 1.2.2., 1.2.3., 3.3.3.



**MƏQSƏD:** Lad dəyişikliyinin musiqinin inkişafına təsirini aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, diskussiya, müqayisə, Venn diaqramı, rəsm assosiasiyası

### DƏRSİN MƏRHƏLƏLƏRİ:

#### 1. Motivasiya – 10 dəq.

Problem vəziyyəti yaratmaq üçün Qara Qarayevin «Şən əhvalat» fortepiano pyesi dinlənilir. Lövhədən işıq və kölgə təsvir olunan bir şəkil asılır. Sinfə suallarla müraciət olunur:

— Uşaqlar, şəkildə nə görürsünüz?

— Dinlədiyiniz musiqi nümunəsinin I, II, III və IV xanələri majorda, yoxsa minorda səslənir?



### TƏDQİQAT SUALI:

— Major və minor lad dəyişikliyi ilə işıq və kölgə dəyişikliyi arasında nə fərqli var?

Şagirdlər mümkün cavabları verirlər.

#### 2. Tədqiqatın aparılması – 10 dəq.

II sinifdə öyrənilmiş «Çal-oyna» mahnısı xor şəklində ifa olunur. Mahnının sakit hissəsini qızlar, cəld hissəsini isə oğlanlar oxuyur, oğlanların bir qismi əl çalır, qızlar isə rəqs edirlər.

**TAPŞIRIQ:** 2 hissəli «Çal-oyna» mahnısında lad (major–minor) dəyişikliyini təyin edin.

#### 3. İnförmasiya mübadiləsi və müzakirəsi – 8 dəq.

«Şən əhvalat» fortepiano pyesi və «Çal-oyna» Azərbaycan xalq mahnısı müqayisə olunur və Venn diaqramında onların oxşar və fərqli cəhətləri araşdırılır.

#### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Lad dəyişikliyi musiqinin inkişafına təsir edən musiqi ifadə vasitələrindən biridir.

#### 5. Yaradıcı tətbiqetmə – 10 dəq.

Musiqisi İsmayııl Quliyevə, sözləri Ənvər Əlibəyliyə məxsus olan «Məktəblilər mahnısı» öyrədilir.

**TAPŞIRIQ:** «Məktəblilər mahnısı»nda lad dəyişikliyinin olub-olmamasını müəyyən edin.

#### 6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz lad dəyişikliyinin musiqinin inkişafına təsirini öyrənməyə çalışdıq. Bunu necə etdik?

— Mövzu ilə əlaqədar hansı musiqi nümunələrindən istifadə etdik.

— Onların müəllifləri kimdir?

## AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA ANA OBRAZI

**MƏZMUN STANDARTLARI:** 1.2.2., 2.1.2., 3.1.1., 3.3.3.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 4.1.7., H.b.: 1.3.2.

*Fəndaxili* - 2.1.1., 3.1.1.



**MƏQSƏD:** Azərbaycan bəstəkarlarının yaradıcılığında analara həsr olunmuş mahnıları tanıyır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

#### 1. Motivasiya – 3 dəq.

Problem vəziyyəti yaratmaq üçün Oqtay Zülfüqarovun «Anaları təbrik edək» mahnısı səsləndirilir. Şagirdlərə suallarla müraciət olunur:

— Uşaqlar, dinlədiyiniz mahnı kimə həsr olunub?

— Bu mahnının xarakteri necədir?

Şagirdlər sualları cavablandırırlar. Sonra tədqiqat sualı verilir.



## 29-cu mövzu

### TƏDQİQAT SUALI:

— «Anaları təbrik edək» mahnısında bayram necə təsvir olunub?

#### 2. Tədqiqatın aparılması – 10 dəq.

Sinif qruplara bölünür. «Qazağı» Azərbaycan xalq rəqsi səsləndirilir.

**TAPŞIRIQ:** I qrup: «Qazağı» rəqsinin xarakteri haqqında fikir söyləyin.

II qrup: onu «Anaları təbrik edək» mahnısı ilə müqayisə edərək oxşar və fərqli cəhətlərini müəyyənləşdirin.

#### 3. İnfomasiya mübadiləsi və müzakirəsi – 8 dəq.

Bəstəkar Rauf Hacıyev «Qazağı» xalq rəqsini simfonik orkestr üçün işləməklə onun inkişafına nail olmuşdur.

#### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

8 Mart Beynəlxalq Qadınlar Gününlə həsr olunmuş mahnılar şəhər xarakterli, oynaq və əsasən, 6/8 xanə ölçüsündə olur.

#### 5. Yaradıcı tətbiqetmə – 15 dəq.

Musiqisi Rəşid Şəfəqə, sözləri Mədinə Gülgünə aid olan «Mənim anam» mahnısı öyrənilir.

**TAPŞIRIQ:** 1. «Mənim anam» mahnısının xarakteri haqqında fikirlərinizi iş vərəqlərində qeyd edin.

2. Mahnının ritminə uyğun uşaq zərb alətləri ilə müşayiət yaradın.

#### 6. Qiymətləndirmə və ya refleksiya – 6 dəq.

Dərs ümumiləşdirilir:

— Bu gün biz analara həsr olunmuş daha bir mahnı öyrəndik. Bunu necə etdik?

— Dərs müddətində biz hansı musiqi əsərləri ilə tanış olduq?

— Onların müəllifləri kimdir?

## 30-cu mövzu

### RONDO VƏ VARİASIYA

MƏZMUN STANDARTLARI: 1.1.3., 1.2.3., 3.1.1.

İNTEQRASIYA: Fənlərarası - A.d.1.: 1.2., H.b.: 1.4.1.

Fəndaxili - 1.2.3., 3.3.3.



**MƏQSƏD:** Rondo və variasiya arasındakı fərqi aydınlaşdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müqayisə, müzakirə, Venn diaqramı

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

#### 1. Motivasiya – 7 dəq.

Problem vəziyyəti yaratmaq üçün Elnarə Dadaşovanın «Ağacda leylək» Azərbaycan xalq mahnısı mövzusunda yazdığı «Variasiya» notlarla üç şəkildə oxunur və bəstəkar Soltan Hacıbəyovun «Gülşən» baletindən «Gülşənin variasiyaları» dinlənilir. Sonra sinfə sualla müraciət olunur:

— Oxuduğunuz və dinlədiyiniz variasiya quruluşlu əsərlərdə hansı oxşar və fərqli cəhətlər var? Bundan sonra tədqiqat suali verilir.

### TƏDQİQAT SUALI:

— Rondo və variasiya musiqi quruluşları arasında oxşar və fərqli cəhətlər hansılardır?



**2. Tədqiqatın aparılması – 8 dəq.**

Volfqanq Motsartın fortepiano üçün yazdığı «Rondo» və Norveç bəstəkarı Edvard Qriqin «Per Günt» tamaşasına yazdığı musiqidən «Səhər» əsəri səsləndirilir. Sinif qruplara bölünür və onlara üzərində Venn diaqramı çəkilmiş iş vərəqləri paylanılır.

**TAPŞIRIQ:** «Rondo» və «Səhər» əsərləri arasında oxşar (I qrup), fərqli (II qrup) cəhətləri iş vərəqində qeyd edin.

**3. İnförmasiya mübadiləsi və müzakirəsi – 8 dəq.**

Şagirdlərin rondo və variasiya ilə əlaqədar qeyd etdikləri oxşar və fərqli cəhətlər müzakirə və müqayisə olunur. Sonra uşaqlar müəllimin köməyi ilə Venn diaqramını doldururlar.

**4. Nəticə və ümumiləşdirmə – 3 dəq.**

Rondo və variasiya musiqi quruluşları musiqinin inkişafı üçün bir vasitədir.

**5. Yaradıcı tətbiqetmə – 15 dəq.**

«A dağlar» Azərbaycan xalq mahnısının öyrədilməsi.

**TAPŞIRIQ:** 1. «A dağlar» mahnısının xarakteri haqqında fikir söyləyin.

2. Mahnının temp və ritminə uyğun uşaq zərb alətləri ilə müşayiət yaradın.

**6. Qiymətləndirmə və ya refleksiya – 4 dəq.**

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz rondo və variasiya musiqi quruluşları arasında oxşar və fərqli cəhətləri bir daha aydınlaşdırmağa çalışdıq. Bunu necə etdik?

— Mövzu ilə əlaqədar hansı musiqi əsərlərindən istifadə etdik?

— Bu əsərlərin müəllifləri kimdir?

**MUSİQİDƏ YAZ FƏSLİ**

**MƏZMUN STANDARTLARI:** 1.1.1., 2.1.1., 3.1.1.

**İNTEQRASIYA:** *Fənlərarası* - A.d.: 4.1.7., H.b.: 1.4.1., T.i.: 1.2.3.

*Fəndaxili* - 1.2.2., 3.3.3.



**MƏQSƏD:** Yaz fəslinin Azərbaycan musiqisində necə tərənnüm olunduğuunu aşasdırır.

**İŞ ÜSULU:** Beyin həmləsi, müzakirə, müqayisə

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**1. Motivasiya — 3 dəq.**

Problem vəziyyəti yaratmaq üçün bəstəkar Şəfiqə Axundovanın şair Mirmehdi Seyidzadənin sözlərinə yazdığı «May» mahnısı səsləndirilir.

Sonra şagirdlərə müraciət olunur:

— Ümumiyyətlə, yaz fəsli dedikdə hansı aylar nəzərdə tutulur?



## 31-ci mövzu

— Yaz fəslində havalar necə keçir?

Şagirdlər sualları cavablandırırlar. Sonra tədqiqat sualı verilir.

### TƏDQİQAT SUALI:

— Dinlədiyiniz «May» mahnısında yaz fəslinin gözəlliyi necə təsvir olunur?

#### 2. Tədqiqatın aparılması – 8 dəq.

Sinif qruplara bölünür. M.Mirzəyevin «Bahar təranələri» fortepiano pyesi səsləndirilir.

**TAPŞIRIQ:** 1. Dinlənilən «Bahar təranələri» fortepiano pyesinin xarakterini və hansı Azərbaycan xalq mahnısından istifadə olunduğunu müəyyənləşdirin.

2. Bu əsərin «Yallı» rəqsinə oxşarlığını aydınlaşdırın.

#### 3. İnförmasiya mübadiləsi və müzakirəsi – 10 dəq.

«Bahar təranələri» əsəri ilə «May» mahnısı arasında oxşar və fərqli cəhətlər müəyyənləşdirilir.

#### 4. Nəticə və ümumiləşdirmə – 3 dəq.

Yaz fəslinə həsr olunmuş əsərlərdə xarakter və əhvali-ruhiyyə uyğunluqları mövcuddur.

#### 5. Yaradıcı tətbiqetmə – 15 dəq.

«May» mahnısı öyrətilir.

**TAPŞIRIQ:** 1. «May» mahnısının tempinə uyğun ritmik müşayiət yaradın.

2. Mahnının xarakterinə uyğun rəqs edin.

#### 6. Qiymətləndirmə və ya refleksiya – 6 dəq.

Dərs ümumiləşdirilir:

— Bu dərsdə biz yaz aylarından birinə həsr edilmiş «May» mahnısını öyrəndik və onun təranələri altında rəqs etdik.

— Mövzu ilə əlaqədar daha hansı əsəri dinlədik?

— Bu musiqi nümunələrinin müəllifləri kimdir?

## 32-ci mövzu

# KEÇİLMİŞ MÖVZULAR ÜZRƏ TƏKRAR

MƏZMUN STANDARTLARI: 1.2.3., 2.1.1., 3.1.2.

İNTEQRASIYA: *Fənlərarası* - A.d.: 1.1.2., H.b.: 1.4.1.

*Fəndaxili* - 2.1.1., 2.1.2., 3.1.1.



**MƏQSƏD:** İlboyu öyrənilmiş mövzuları və onunla əlaqədar musiqi nümunələrini yada salır, sinif konsertinə hazırlaşır.

**İŞ ÜSULU:** Təqdimat

**DƏRSİN MƏRHƏLƏLƏRİ:**

**Sinif qruplara bölünür.**

Sinif otağı bayramsayağı bəzədirilir, qruplar afişə hazırlayırlar. Hər qrupun hazırladığı afişadan 2–3 əsərin adı götürülməklə konsert repertuarı tərtib olunur. Konsert repertuarı sinif afişası şəklində tədqim edilir və ona uyğun konsert təşkil olunur. Konsertdə müəllimlər və valideynlər iştirak edə bilərlər.



# KEÇİLMİŞ MÖVZULARLA ƏLAQƏDAR MUSIQİ REPETUARI

## «SADKO» OPERASINDAN «DƏNİZ-OKEAN» MUSIQISİNDƏN BİR PARÇA

N.A.Rimski-Korsakov

1 Largo  $d=44$  ( $d=132$ )

Piano

Viol.

V-le

pp

sempre legato assai

Fl.

Clar.

cresc.

f dimin.

2

pp

sempre legato assai



# MUSİQİ REPERTUARI

## XƏZƏR

Musiqisi Səid Rüstəmovun,  
sözləri Mirmehdi Seyidzadənindir.

*S. Moderato*

Xə-zər, Xə-zər, çoş-qun Xə-zər, Dal-ğan gö-yər -  
-çi-ne bən-zər. Sə-hər-ax-şam qu-ca-ğın-da Gə-mi  
ü-zər, qa-yıq gə-zər. Xə-zər, Xə-zər, çoş-qun  
Xə-zər, Dal-ğan gö-yər -çi-ne bən-zər. Xə-zər,  
Xə-zər, çoş-qun Xə-zər, Dal-ğan gö-yər -çi-ne bən-zər.  
1. Dal-ğan gö-yər -çi-ne bən-zər. 2. Dal-ğan gö-yər -çi-ne bən-zər.

## TƏNBƏL

Musiqisi Fikrət Əmirovun,  
sözləri Teymur Elçinindir.

*Andante*

Doğ-du Gü-lüş sə-hər-sə-hər, i-şə çıx-di  
bü-tün şə-hər. Doğ-du Gü-lüş sə-hər-sə-hər.  
i-şə çıx-di bü-tün şə-hər. Dir-sək-lə-nib  
qalx-di tən-bəl, bax-di tən-bəl - tən-bəl, tən-bəl, tən-bəl.  
Dir-sək-lə-nib qalx-di tən-bəl, bax-di tən-bəl -  
tən-bəl.



# MUSİQİ REPETUARI

## ŞƏN ƏHVALAT

Qara Qarayev

**Allegro**

## MARŞ

Fikrət Əmirov

**Marş tempində**



**YUMORESKA**

*Musa Mirzəyev*

**Allegretto**

The musical score for "Yumoreska" by Musa Mirzəyev is presented in three staves. The top staff shows the treble clef, the middle staff shows the bass clef, and the bottom staff shows the bass clef. Measure 1 starts with a forte dynamic. Measure 5 begins with a forte dynamic. Measure 10 begins with a forte dynamic.

**TUTU NƏNƏM**

(Azərbaycan xalq mahnısı)

*Moderato*

The musical score for "TUTU NƏNƏM" includes three staves of music for voice and piano. The lyrics are written below the vocal line:

Qı - zıl i - nək, yi - yen men-men,  
 Se - nu qı - zıl de - yen men-men. Tu - tu men-men,  
 men-men men-men,



## MUSIQİ REPERTUARI

### AĞACDA LEYLƏK

(Azərbaycan xalq mahnısı)

**Allegro moderato**

Musical notation for 'Ağacda Leylək' in G major, common time. The lyrics are written below the notes.

A - ğac - da ley - lək yu - va bağ - lar ge - dər.  
Yu - va - da ley - lək ba la sax - lar ge - dər.

### ÇAL-OYNA

(Azərbaycan xalq mahnısı)

**Moderato**

Musical notation for 'Çal-Oyna' in G major, common time. The lyrics are written below the notes.

Dost ba - ğın - da a -çı - lib gül - lər sa - ri - lib gül - lə - re  
sa - ri bül - bül - lər. Meh - ri - ba - nim meh - ri - ban, dur oy - na, çal - oy - na!  
Qə - şəng oğ - lan, qə - şəng qız çal - oy - na! Gö - zəl oğ - lan, gö - zəl qız çal - oy - na!

### DİLARƏ

Musiqisi Oqtay Zülfüqarovun,  
sözləri Tofiq Mütəllibovundur.

**Allegro moderato**

Musical notation for 'Dilarə' in G major, common time. The lyrics are written below the notes.

Ta - ba - şı - rə bu - lan müş - di, Di - la - rə - nin sa -çı, ü - zü Ar - xa - yın - ca  
gə - zir - di o, xə - bər - siz - di bun - dan ö - zü. Pi - çıl - da - şıb gü - lüs - dü - lər



## MUSİQİ REPERTUARI

o-nu gör-cək yol-daş-la-ri, El-dar de-di: Ağ-ap-paq-dir, üz-gö-zü-nə

sür-tüb qa-ri Gü-lər de-di: Gə-linya-xın, bu bə-zək-li qı-za ba-xın, bəh-bəh

Sa -çı ağ-dir, qa - şı ağ-dir Şax - ta ba-ba o - la - caq - dir.

Naz-naz i - se nə söz de-di, nə ü - zü-nə gül-dü o-nun

Yay-li - ğı - ni çı-xar - da-raq ya-na - ğı - ni sil-di o-nun.

### GÜLOGLAN

(Azərbaycan xalq mahnısı)

**Moderato**



## MUSİQİ REPERTUARI

**Allegro**



### QALADAN QALAYA

**Marş tempində**



### «RUSLAN VƏ LYUDMİLƏ» OPERASINDAN «İRAN QIZLARININ XORU»

**Andantino**

*Mixail Qlinka*



## MUSİQİ REPERTUARI

### QIZIL PAYIZ

*Musiqisi Səid Rüstəmovun,  
sözləri Mirmehdi Seyidzadənindir.*

**Moderato-cantabile**

Pa - yız - gə - lib, ə - sir kü - lək.  
Dü - şür ye - rə qı - zıl yar - paq. Xə - zəl  
o - lur hər gül - ci - çək. Xə - zəl o - lur  
hər gül - ci - çək, Qı - zıl rən - gə dö - nür  
tor-paq Qı - zıl rən - gə dö - nür tor - paq

### ÜÇÜNCÜLƏRİK BİZ

*Musiqisi Oqtay Rəcəbovun,  
sözləri Əjdər Ağayevindir.*

**Tempo di valse**



## MUSIQİ REPERTUARI



### BİZ QIZLARIQ

*Musiqisi Oqtay Rəcəbovun,  
sözləri Əjdər Ağayevindir.*

**Tempo di valse**



### OĞLANLARIQ

*Musiqisi Oqtay Rəcəbovun,  
sözləri Əjdər Ağayevindir.*

**Tempo di valse**




## MUSİQİ REPERTUARI

### GÖZƏL VƏTƏN

*Musiqisi Oqtay Zülfüqarovun,  
sözləri Teymur Elçinindir.*

**Tələsmədən**



Bi-zim Və-tən nəğ-mə-miz, U-zaq-la-ra ya-yıl-sın! Sə-si-miz-dən  
hər tə-rəf, Yu-xu-sun-dan a-yıl-sın. Gö-zəl Və-tən, can Və-tən  
bi-zə meh-ri-ban Və-tən! Gö-zəl Və-tən, can Və-tən!  
Bi-zə meh-ri-ban Və-tən!

### ŞƏN YOLKA

*Musiqisi Ağabacı Rzayevanın,  
sözləri Tofiq Mütəllibovundur.*

**Oynaq**



Ge-yi-nib-sən al-əl-van, bu-daq-la-rın çı-raq-ban. Döv-rə vu-rur  
qız-oğ-lan, nəğ-mə-de-yir, şən yol-ka, sən nə gö-zəl-sən, yol-ka.  
Dil-də gə-zir so-ra-ğın, bə-zə-nib hər bu-da-ğın. Şax-ta ba-ba  
qo-na-ğın, ol-muş sə-nin, şən yol-ka, sən nə gö-zəl-sən, yol-ka.



**QARABAĞ ŞİKƏSTƏSİ**  
(Fraqment)

Moderato

Fortepiano üçün işləyəni Süleyman Ələsgərov

Piano

**TÜRK MARŞI**  
(11 sayılı fortepiano sonatasının  
«Rondo» hissəsindən fragment)

Volfqanq Amadey Motsart

Allegretto energico

Piano



## MUSİQİ REPERTUARI

mf

f p

tr.

Fine



FİKRƏT ƏMIROVUN «SEVİL» OPERASINDAN  
SEVİLİN LAYLASI

*dolcissimo*

Lay - lay, mə - nim Gün - dü - züm, saç - la - ri - na gül dü - züm

Yün - gül ol - sun qoy sə - nin be - şı - yin a - nan çek - sin

GÖYDƏ SÜZƏN GƏMİ

*Musiqisi Səid Rüstəmovun,  
sözləri Mirmehdi Seyidzadənindir.*

**Tez-tez**

Ma - vi göy-də sü - zür gə-mi, hey. Gə-mi- nin var

dağ gör- kə - mi, hey. Ma - vi göy-də sü - zür gə - mi, hey.



## MUSİQİ REPERTUARI

Gə-mi-nin var dağ gör-kə-mi, hey!  
Ul-duz la - ra  
doğru ge - dir, ge - dir, ge - dir ge - dir, ge - dir, hey!  
Gə - mi - də - ki cə - sur da - yı, hey!

### ATAKİŞİNİN KUPLETLƏRİ

*Musiqisi Fikrət Əmirovun,  
sözləri Tələt Əyyubovundur.*

**Allegrodan asta, zarafatiana**

Ay se-nə qur-ban i-nek - lər,  
Bu ba-lam nə - vaxt i - mək - lər. Se - nə qur - ban i - nek - lər, Ba - lam nə vaxt -  
i - mək - lər. Se - nə qur - ban i - nek - lər,



## MUSİQİ REPERTUARI



Ba-lam ne vaxt i - mek - ler. Hey!

### NEFTÇİLƏR MAHNISI

Musiqisi Tofiq Quliyevin,  
sözləri Süleyman Rüstəmindir.

Şənlikle



Ca-nım Ba-kı, qa-nım Ba kı, a-na Və - tən! Ya-ran-mı-san xal-qı - mi-zin  
qüd - rə - tin - dən. Qa-ra qa-nın\_ qa-ran - li - ğa i - şıq sa - çar  
Ağgün-lər - dən gə - lə - cə - yə yol - lar a - çar. Sən - sən hə - ya - tim,  
qo - lum - qa - na - dım, şöh - rə - tim, a - dım, A - zər - bay - can!  
Qəl - bim - də qay - nar, qı - zıl - dan çay - lar  
şöh - rə - tim, şa - nim, A - zər - bay - can!



## MUSİQİ REPERTUARI

### QƏRƏNFİL

*Musiqisi Səid Rüstəmovun,  
sözləri Mirmehdi Seyidzadənindir.*

**Moderato**



Musical score for "Qərənfıl" in 3/4 time, treble clef. The lyrics are written below the notes:

Qə-rən - fi - lim      a - çıb      qön - çə.      Yar-paq - la - ri  
in - cə - -      in - cə.      θ - tir      ya - yır      hər      tə -  
rə - fe,      Bax - ça -      miz - da      meh      es -      dik - cə

### CƏNGİ

*Azərbaycan xalq hərbi rəqsi*

**Allegro moderato**



Musical score for "Cəngi" in 2/4 time, treble clef. The score consists of six staves of music with various note heads and rests.



# MUSİQİ REPERTUARI

## FİKİRLİ

Qara Qarayev

*Andantino.*

The musical score consists of four staves of piano music. The top two staves are for the treble clef (G-clef) voice, and the bottom two are for the bass clef (F-clef) voice. The key signature changes between G major (two sharps), D major (one sharp), and B-flat major (two flats). The tempo is indicated as *Andantino*. The music features sustained notes and rhythmic patterns typical of early 20th-century piano pieces.

## BAHAR TƏRANƏLƏRİ

Musa Mirzəyev

*Allegro moderato*

The musical score consists of two staves of piano music. The top staff is for the treble clef (G-clef) voice, and the bottom staff is for the bass clef (F-clef) voice. The key signature is A major (no sharps or flats). The tempo is indicated as *Allegro moderato*. The piece begins with a dynamic of *f* (fortissimo).



A musical score for a piano piece. It consists of three staves. The top staff is for the treble clef part, the middle staff is for the bass clef part, and the bottom staff is also for the bass clef part. The music includes various note heads, stems, and rests. There are dynamic markings such as 'suf. p' (softissimo) and 'cres...' (crescendo). The bass clef staff has a 'C' with a sharp sign indicating a key signature of one sharp.

### ÇÖKİCİM, VUR

*Musiqisi Asya Sultanovanın,  
sözləri Teymur Elçinindir.*

**Allegretto**

A musical score for a song titled 'Çökicim, Vur'. The score is in 2/4 time and uses a treble clef. The lyrics are written below the notes. The melody consists of eighth and sixteenth notes. The lyrics are:

Çə - ki - cim, vur, tiq, tiq, tiq, ev ti - ki - rik biz. Çə - ki - cim, vur, tiq, tiq, tiq,  
da - yan - ma iş - siz. Kü - lək ə - sir so - yuq - dur, Məs - ta - nın e -  
vi yox - dur. tiq, tiq, tiq, tiq, tiq, tiq, tiq, tiq.



# MUSIQİ REPERTUARI

## HEYRATI

Azərbaycan xalq zərbi-muğamı

**Marş**

Musical notation for the Heyrati March, consisting of six staves of music in 2/4 time with a key signature of four sharps. The notes are primarily eighth and sixteenth notes.

## BALACA NEFTÇİ

Musiqisi Telman Hacıyevin,  
sözləri Rəfiq Zəkanındır.

**Moderato**

Musical notation for the song "Balaca Neftçi" in 2/4 time with a key signature of four sharps. The lyrics are written below the notes. The melody consists of two parts, each with three staves of music.

Neft-ci-dir mə-nim a - tam, iş-lə-yir yo - rul-ma - dan,  
Xə-zə-rin qu - ca - ğın - da. Dö-şün-də ni - şa-ni var, O-nu ha-mı  
ta - ni - yır Ab-şe-ron tor - pa - ğın - da. Dö-şün-də ni -  
şa-ni var, O-nu ha-mı ta - ni - yır Ab-şe-ron tor - pa - ğın - da.



# MUSİQİ REPERTUARI

## SAMUR

*Musiqisi Rauf Hacıyevin,  
sözləri Məmməd Rahimindir.*

**Oynaq**

Bir çay var -dır, a - di Sa-mur, Θ -ziz tu - tar el -lər o - nu.  
Gah coş-du-rar, gah daş-di - rar, Dağ-dan gə-lən sel - lər o - nu.

## BAYATI-İSFAHAN

(Azərbaycan xalq təsnifi)

*Moderato*

1. 2.

## VƏTƏN

*Musiqisi Ağabacı Rzayevanın,  
sözləri Tofiq Mütəllibovundur.*

**Marş**

Və - tən! Eş - qin - lə qa - za - ni - riq ze - fer - lər. Də - yi - şir si - ma - si - ni  
hər gün kənd - lər, şə - hər - lər. Və - tən! A - dın - da o - lan, mə - na  
də - rin - dir, Dün - ya - da ən bəx - tə - vər, Sə - nin - nə - sil - lə - rin - dir.



## MUSIQİ REPETUARI

### CANLI GUŞƏMİZ

*Musiqisi Midhəd Əhmədovun,  
sözləri Tofiq Mütəllibovundur.*

*Giocoso*

Gu - şə-miz-də gö- yər- çin, to-yuq, kək - lik,  
qaz da var. On- la - ra ye - mək ve -rib qul- luq e - dir  
u - şaq -lar. Bi-zim can- li gu - şə-də, gu - şə - də  
Var-dır dov-şan, var tül-kü, var tül-kü. To-yuq-la-ra  
hey ba-xır, hey ba-xır Ye- nə hiy- lə - gər tül-kü.  
hey ba-xır, hey ba-xır Ye- nə hiy- lə - gər tül-kü.  
hey hey ba-xır, ba-xır

### BAHAR GƏLİR

*Musiqisi Fikrət Əmirovun,  
sözləri Zeynal Cabbarzadənindir.*

*Moderato*

A-xar su-lar a-şır, da - şır, Dağ də-rə-lər ya-şıl- la - şır.  
Se-vin - ci-miz hed-dən a - şır, Ay u-şaq-lar, xoş ba-har ge-  
lir! Ay u-şaq-lar xoş ba-har ge - lir! Xoş ba-har ge - lir!



# MUSİQİ REPERTUARI

## YELLƏLİ

(Azərbaycan xalq mahnısı)

**Allegro**

## ƏS, EY GİLAVAR

(Azərbaycan xalq mahnısı)

**Moderato**

Ay bu yer-lər sə-rin yer-lər, əs,ey gi-la var, gi-la-var. Ay boy ver-məz  
də-rin yer lər, əs,ey gi - la - var, gi-la-var. Ay gə-tir xə - bə-rin,el - lər,  
əs,ey gi - la - var, gi-la-var Ay xoş gi - la - var, gi-la-var.

## GƏL, AY SİĞIRÇIN

Musiqisi Ramiz Mirişlinin,  
sözləri Rəfiq Zəkanındır.

**Moderato**

Göz - lə - yi-rəm mən - sə - ni Har - da - san ,ay si - ğır - çin?  
Mən ki, yu - va qur - mu - şam Nə za - man-dir se - nin - çin  
De - cel u - şaq - lar ki - mi Mense - ni qor - xut - ma - ram  
Ba - la - la - rin o - lan - da yu - van - dan u - çurt - ma - ram  
Ba - la - la - rin o - lan - da, Yu - van - dan u - çurt - ma - ram.



## MUSİQİ REPERTUARI

### LİRİK RƏQS

Canlı

Fikrət Əmirov

### «AĞACDA LEYLƏK» MAHNISI MÖVZUSUNDAN «VARİASIYA» DAN BİR PARÇA

Elnarə Dadaşova

ƏSAS MÖVZU

**Allegro moderato**



# MUSİQİ REPERTUARI

## I VARIASIYA

**Allegro moderato**

I qrup      Alt  
II qrup

I qrup      Alt  
II qrup

The musical score consists of two systems of four measures each. The first system starts with the first group (I qrup) playing eighth notes followed by sixteenth-note pairs. The second system starts with the second group (II qrup) playing eighth notes followed by sixteenth-note pairs.

## VƏTƏN MARŞI

*Musiqisi Cavanşir Quliyevin,  
sözləri Rəfael Hüseynovundur.*

**Tempo di marcia**

Qüv-vət al hər gü-lün-dən,      Qüv-vət al sün-bü-lün-dən.

Qön-çə ci - çək də Və - tən,      Duz da,çö - rək də Və - tən

Qüv-vət a -laq Və -tən -dən. Bi -zə ba - la de -yən -dən, Do -yul-maz -dir can, Və - tən!

Və -tən sən -sən, Və -tən mən.      U -cal, u -cal, can Və -tən!

Can se - ne qur - ban, Və -tən!      Can se - ne qur - ban, Və -tən!



## MUSIQİ REPETUARI

### YAZ GÜNLƏRİ

*Musiqisi Cahangir Cahangirovun,  
sözləri Mirzə Ələkbər Sabirindir.*

**Allegretto**

Gəl - gəl, a yaz gün - lə - ri, i - lin e - ziz gün - lə - ri.  
Çay - lar da - şıb sel ol - sun, ta - xıl - lar tel - tel ol - sun,  
a - ğac - lar aç - sın çi - çək, Yar - pa - ğı lə - çək - lə - çək.

### MƏKTƏBLİLƏR MAHNISI

*Musiqisi İsmayıllı Quliyevin,  
sözləri Ənvər Əlibəylinindir.*

**Allegro**

A - zad, xoş - bəxt u - şaq - la - rıq A - şır - da - şır se -  
vin - ci - miz Bö - yüklər - lə - bir sı - ra - da gə - lə - cə  
Nəqarət  
yə ge - di - rik - biz Və - tə - nin şən nəs - li - yik biz  
dos - tu - muz - dur ki - tab - dəf - tər. Biz - dən ra - zi qa -  
lr hər vaxt lm - ta - han - da mü - el - lim - lər.



# MUSİQİ REPETUARI

## MƏNİM ANAM

Musiqisi Rəşid Şəfəqin,  
sözləri Mədinə Gülgünündür.

**Moderato**

Musical score for 'Mənim Anam' in 3/4 time. The lyrics are: Lay-layça-lar sə-hər ax - şam ax - şam Mə-heb-bət-lə mə-nim a - nam. a - nam Bir sö - züm var bu gün sə - nə sə - nə: Mə - ni din - lə, mə - nim a - nam a - nam!

## UZUNDƏRƏ

Azərbaycan xalq rəqsi

**Moderato, Grazioso**

$J = 80$

Musical score for 'Uzundərə' in 8/8 time. The tempo is indicated as  $J = 80$ . The score consists of eight staves of musical notation.



## QAZAĞI

(Azərbaycan xalq rəqsi)

**Animato**

*f*

The musical score consists of eight staves of music for a single instrument, likely a stringed instrument or a wind instrument. The music is in 6/8 time, with a key signature of one sharp. The first staff begins with a dynamic 'f'. The score features various melodic patterns with eighth and sixteenth-note figures, accented notes, and slurs. Trill markings ('tr') are placed above several notes throughout the piece.



## MUSİQİ REPERTUARI

### A DAĞLAR

Azərbaycan xalq mahnısı

**Allegro moderato**

A dağ-lar, qı-zıl-gül o - yum o - yum, A dağ- lar, Dərim qoy- nu -  
ma qo-yum, a dağ- lar. Ba-cım dəs-ma - li- na gül dəs - tə bağ- lar

### GÜLŞƏNİN VARIYASIYALARI

Soltan Hacıbəyov

**Moderato con moto**

### SƏHƏR

**Moderato**

Edvard Qriq

**Moderato**



## MUSİQİ REPERTUARI

### MAY

*Musiqisi Şəfiqə Axundovanın,  
sözləri Mirmehdi Seyidzadənindir.*

**Allegro-moderato**

U-çurma-yın bö-cə-yi, - gə-zir gü-lü çi-çə-yi.  
Fə-sil-lə-rin göy-çə-yi, at-las-don-lu ay gə-lir,



## MUSİQİ REPERTUARI

gü - lər - üz - lü may gə - lir! Də - rə gü - lür, dağ gü - lür,  
göy - dən şə - fəq tö - kü - lür. Se - vin - cin - dən da - şan Kür  
sa - lib bir ha - ray gə - lir, gü - lər üz - lü May gə - lir.

## MARS

*Tempo die march*

Fikrət Əmirov

The musical score consists of three staves of music for a march. The top staff is for the treble clef part, the middle staff for the bass clef part, and the bottom staff for the bass clef part. The music features eighth-note patterns and dynamic markings such as *f* (forte) and *p* (piano). The tempo is indicated as *Tempo die march*.

## MUSİQİ REPERTUARI



KİÇİK VALS

*Tempo die valse*

Qara Qarayev

The sheet music consists of five staves of musical notation for piano. The first staff shows a treble clef, a key signature of one flat, and a 2/4 time signature. It includes dynamic markings *p* and *(mf)*. The second staff shows a bass clef and a key signature of one flat. The third staff shows a treble clef and a key signature of one flat. The fourth staff shows a bass clef and a key signature of one flat. The fifth staff shows a treble clef and a key signature of one flat. Various musical elements such as quarter notes, eighth notes, sixteenth notes, and rests are present, along with slurs and grace notes. Performance instructions like *atempo* are included.



## MUSİQİ REPERTUARI

The image displays three staves of musical notation for piano. The top staff uses a treble clef and has a key signature of two flats. The middle staff uses a bass clef and has a key signature of one flat. The bottom staff uses a bass clef and has a key signature of one flat. The notation includes various note values, rests, and dynamic markings like **f** (fortissimo) and **p** (pianissimo). Measure numbers 1 and 2 are indicated above the middle staff.

## MUSİQİ REPERTUARI

### NOVRUZU

(Azərbaycan xalq rəqsi)

**Moderato**

### TURACI

(Azərbaycan xalq rəqsi)

**Moderato**



## YÜZ BİRİ

(Azərbaycan xalq rəqsi)

**Moderato**

## QALX AYAĞA, AZƏRBAYCAN

*Musiqisi Oqtay Rəcəbovun,  
sözləri Əjdər Ağayevindir.*

**Mars tempində**

Qalx a - ya - ğa, A - zər - bay - can! A - lov - lar - dan vu - rub keç!  
 Da - ha bəs - dir, aç gö - zü - nü, düş - mə - ni - ni yax - şı seç!  
 Qey - rə - ti - ni bay - raq e - lə, si - la - hı - ni u - ca tut!  
 Qoy məhvol - sun qa - tı düş - mən, Nə - fəs al - sın a - na yurd! A - na yurd!



DƏNİZ ESTEKADASI FILMİNĐƏN  
MUSİQİ PARÇASI

Qara Qarayev

Moderato

The musical score is divided into three systems. System 1 starts with a treble clef, a B-flat major key signature, and a 3/4 time signature. It features a melodic line in the treble clef staff and harmonic support in the bass clef staff. System 2 begins with a bass clef, an A major key signature, and a 3/4 time signature. It continues the melodic line from the first system. System 3 starts with a bass clef, an A major key signature, and a 3/4 time signature, concluding the piece.

NAXÇIVAN YALLISI

(Azərbaycan xalq rəqsi)

§ **Moderato**

*mf*

*tr<sup>b</sup>* *tr*


*f*

*tr<sup>b</sup>* *tr*

*tr<sup>b</sup>* *tr*

*tr<sup>b</sup>* *tr*

§



## BURAXILIŞ MƏLUMATI

---

### MUSİQİ 3

*Ümumtəhsil məktəblərinin 3-cü sinfi üçün  
Musiqi fənni üzrə dərsliyin  
METODİK VƏSAITİ*

**Tərtibçi heyət:**

Müəlliflər

**Oqtay Məmmədağa oğlu Rəcəbov  
Nazim Kazım oğlu Kazımov  
Ofeliya Safa qızı İmanova**

Redaktor

Bədii və texniki redaktor

Dizayner

Rəssamlar

Korrektor

**Sevinc Nuruqızı**

**Abdulla Ələkbərov**

**Aqil Əmrəhov**

**Nailə Zülfüqarova, Gündüz Ağayev**

**Ülkər Şahmuradova**

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:  
2018-058*

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi — 2018**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 6,8. Fiziki çap vərəqi 10,0.  
Formatı 57x82 1/8.

Səhifə sayı 80. Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.  
Tiraj 7528. Pulsuz. Bakı—2018.

**«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC**  
Bakı, AZ 1052, F.Xoyski küç., 149

**PULSUZ**